





## Kazan Beynəlxalq Hava Limanında qarşılıanma

(əvvəli 1-ci səhifədə)

AZƏRTAC xəber verir ki, dövlətimizin başçısının təyyarəsinə Kazan Beynəlxalq Hava Limanına enerken hərbi helikopterlər müşayiət edib.



Kazan Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarouf dəstəsi düzülmüşdür.

Prezident İlham Əliyevi Rusiya Federasiyasının Tatarstan Respublikasının Rəisi Rüstəm Minnixanov qarşıladı.

AZƏRTAC

## Azərbaycan Prezidenti İlham Əliyevin Kazanda "Sberbank"ın idarə Heyətinin sədri ilə görüşü olub

Oktabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kazanda Rusiya Federasiyasının "Sberbank" Publik Səhmdar Cəmiyyətinin prezidenti, idarə Heyətinin sədri German Qref ilə görüşü olub.



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktabrın 23-də Kazanda Laos Xalq Demokratik Respublikasının Prezidenti Thongloun Sisoulit ilə görüşü olub.

Əlverişli perspektivlərin mövcudluğunu qeyd etdi.

Thongloun Sisoulit hələ 1981-ci ilde Bakıda olduğunu məmənnünlüqlə xatırlayaraq, öten dövr ərzində Azərbaycanın böyük inkişaf yolunu keşdini vurğuladı. O, sovetlər dövründə çox sayıda laoslu mütxəssisin Azərbaycanda təhsil almasına görə təşəkkürünü bildirək, bugün de hemin şəxslərin Laosda nəzir, nəzir müavini və digər rəhbər vəzifələrdə fealiyyət göstərərək ölkənin inkişafına töhfə verdiklərini dedi.

Thongloun Sisoulit dövlətimizin başçısını Laos səfərə dəvət etdi.

Xoş sözlərə görə minnətdarlığını ifadə edən Azərbaycan Prezidenti dəvətə görə təşəkkürünü bildirdi.

Dövlətimizin başçısı ölkələrimiz arasında iqtisadiyyat, ticarət, enerji sahələrində əlaqələrin inkişaf etdirilməsi üçün müvafiq işçi qrupunun yaradılması və mütxəssislərə ibarət hökumət nümayəndə heyətlərinin qarşılıqlı sefərlərinin təşkil olunmasını qeyd etdi.

(davamı 3-cü səhifədə)

## Azərbaycan Prezidenti İlham Əliyev Kazanda Laosun Prezidenti ilə görüşüb



## Azərbaycan Prezidenti İlham Əliyevin Kazanda Rusiya Federasiyasının Tatarstan Respublikasının Rəisi ilə görüşü olub

(əvvəli 1-ci səhifədə)

Prezident İlham Əliyev dedi:

—Rüstəm Nurqaliyeviç, sağ olun. Bir daha qardaş torpaqda olmamıza şadam. İlk növbədə, Sizi ve Tatarstan Respublikasının bütün sakinlərini bu əlamətdar hadisə - BRICS sammitinin, həmçinin "BRICS+"un keçirilməsi münasibətə təbrik etmek istədim. Bu, Rusiya Federasiyası rəhbərliyinin respublika, şəxsi Size, Tatarstan vətəndaşlarına xüsusi münasibətinin tezahüründür, həmçinin Tatarstanın Sizin rəhbərliyinizle nail olduğu potensialın göstəricisidir. Çünkü belə bir irimiyəsi səmmitin keçirilməsi, əlbəttə ki, tədbirlərin, dövlət başçılarının ikitərefli görüşlərinin təşkil üçün resursların, infrastrukturun, o cümlədən məhmanxana şəbəkəsinin olmasına tələb edir. Ona görə də əvvəlcədən səmimi təbriklərimi çatdırıram. Əminəm ki, her şey en yüksək səviyyəde keçəcək.

Əlbəttə, Tatarstan ile Azərbaycan arasında münasibətlər Rusiya Federasiyasının ve Azərbaycanın dövlətlərə arasında münasibətlərin müümən tərkib hissəsidir. Siz də qeyd etdiyiniz kimi, Rusiya Federasiyasının Prezidenti bu ilin avqustunda Azərbaycana dövlət sefəri etdi. Bundan sonra da biz görüşmüştük. Beləliklə, ikitərefli münasibətlərin dinamikası, o cümlədən Tatarstan-Azərbaycan ikitərefli formatı çox yaxşıdır. Bu gün onları müzakirə edəcəyik. Bizim yoldaşlarımız da görüşümüzə hazırlıqlı geliblər. Zənniməcə, yaxın vaxtlarda yaxşı nəticələrin şahidi olacaq. Fürsətdən istifadə edərək, bir daha təbriklərimi çatdırımaq və Sizin üçün münasib bir vaxtda Sizi Azərbaycana sefərə davət etmək istəyirəm.

**Rəis Rüstəm Minnixanov:** Sağ olun. Biz hem işgütar, hem də turistik baxımdan imkan taparaq dünya səviyyəli kompleksləri qymatlaşdırırıq və onlara heyvan olduq. Mən hələ Bakını demirəm. Bəzi bizim üçün işləri necə təşkil etmək, təcrübə toplamaq baxımdan özüyündə bir örnəkdir. Bizim artıq ziya-rət etdiyimiz turistlik dağ-xızır mərkəzi isə, əlbəttə, hamımızı vələt etdi. Bunun üçün Siza şox sağ olun deyirik.

**Prezident İlham Əliyev:** Gələ bilərsiniz. Ele mövsumūn yənica başşəyər, gəlin. Yeri gelmişkən, artıq ilk qar yağıb.

**Rəis Rüstəm Minnixanov:** Biz Sizin perəstikarınız.

**Prezident İlham Əliyev:** Sağ olun. Bəli bir sürpriz haqqında təyyarədə öyrəndim. Sağ olun.

Azərbaycan Prezidentinin Tatarstanın ali dövlət mükafatı ilə təltif olunması haqqında Fərman oxundu: "Tatarstan Respublikası Raisinin Fərmani ilə Tatarstan Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığı inkişafına, xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə töhfəsine görə Prezident İlham Əliyev "Dostluq" ordeni ilə təltif olunur".

**Rəis Rüstəm Minnixanov:** Bu, "Solders" şirkətidir.

**Prezident İlham Əliyev:** Bilirik.

**Rəis Rüstəm Minnixanov:** Həmin avtomobilərdən yaxşı yerlərdə istifadə etmək üçün xahiş etmişik.

**Prezident İlham Əliyev:** Çox sağ olun, Rüstəm Nurqaliyeviç. Bəli yüksək mukafata görə təşəkkür edirəm. Bu,

mənim üçün həqiqətən də böyük sürprizdir. Bu barədə təyyarə Kazana enəndə öyrəndim. Tatarstan Respublikasının yüksək ordeni ilə təltif olunmaq böyük şərəfdır. Bütün Azərbaycan xalqı adından, şəxsen öz adından bir daha Size təşəkkür edirəm. Elə təyyarədə Sizin Azərbaycana və Bakıya sonunca seferinizi xatırlayırdım. Siz həm Cəbrayıldı, həm də Zəngilanda tatar icması ilə birlikdə Sabantuy bayramında iştirak edirdiniz. Hədiyyəyə görə də sağ olun. Biz onu eley Sizin oldugunuz həmin bölgələrə - Zəngilanla, Cəbrayıla göndərəcəyik, orada onlara çox ehtiyac var. Bu mukafata görə Size bir daha təşəkkür-mü bildirirəm.

AZƏRTAC

## Prezident İlham Əliyevin Kazanda Bosniya və Herseqovinanın Serbska Respublikasının Prezidenti ilə görüşü olub

hem işgal, hem də işgaldən sonrakı dövrlərde Azərbaycanın ərazi bütövlüyünə göstərdir. Dövlətimizin başçısı Bosniya və Herseqovinaya sefəri məmənnünlüqlə xatırladı.

Prezident İlham Əliyev enerji, naqliyyat infrastruktur və investisiyalar sahələrə - Zəngilanla, Cəbrayıla göndərəcəyik, orada onlara çox ehtiyac var. Bu mukafata görə Size bir daha təşəkkür-mü bildirirəm.

Dövlətimizin başçısı Bosniya və Herseqovinaya sefəri məmənnünlüqlə xatırladı.

Prezident İlham Əliyev enerji, naqliyyat infrastruktur və investisiyalar sahələrə - Zəngilanla, Cəbrayıla göndərəcəyik, orada onlara çox ehtiyac var. Bu mukafata görə Size bir daha təşəkkür-mü bildirirəm.

Oktabrın 23-de Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kazanda Bosniya və Herseqovinanın Serbska Respublikasının Prezidenti Milorad Dodik ilə görüşü olub.

Milorad Dodik Azərbaycanın gösterdiyi destəyə görə təşəkkürünü bildirdi. O, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması münasibətə təbrik etti.

"Siz suveren Azərbaycanın güclü Liderisiniz. Güclü Lider olmadan güclü dövlət de ol bilməz", - deyən Milorad Dodik Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin uğurla inkişaf etməsini məmənnünlüqlə qeyd etdi.

O, investisiyalar, əczaçılıq və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlərin olduğunu deyərək, Azərbaycanın yol infrastruktur şirkətlərinin Balkan regionunda uğurlu layihələr həyata keçirdiyini qeyd etdi.

Prezident İlham Əliyev salamlarla görə minnətdarlığını genişləndirilməsi üçün böyük perspektivlərin olduğunu deyərək, Azərbaycanın yol infrastruktur şirkətlərinin Balkan regionunda uğurlu layihələr həyata keçirdiyini qeyd etdi və Bosniya və Herseqovinanın da bunda maraqlı olduğunu vurğuladı.


Prezident İlham Əliyev rində eməkdaşlıq üçün yaxşı imkanların olduğunu vurğuladı.

AZƏRTAC



## Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfəri

# Kazanda XVI BRICS Sammitinin keçirilməsi münasibətilə rəsmi ziyafət verilib Prezident İlham Əliyev tədbirdə iştirak edib



## Azərbaycan Prezidenti İlham Əliyevin Kazanda Yeni İnkışaf Bankının prezidenti ilə görüşü olub



Oktaybrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kazanda BRICS-ə üzv dövlətlər tərəfindən təsis olunmuş Yeni İnkışaf Bankının prezidenti Dilma Rousseff ilə görüşü olub.

AZERTAC xəber verir ki, Dilma Rousseff Azərbaycanda COP29-un keçirilməsini xüsusi qeyd edərək,

bu tədbirdə iştirak edəcəyini məmənnuluqla vurğuladı. O, iqlim maliyyələşməsi mövzularının beynəlxalq maliyyə institutlarının diqqət merkezində olduğunu dedi və bu nöqtəyi-nəzərdən Bakıda keçiriləcək COP29-un önemine toxundu.

Söhbət zamanı qarşılıqlı maraq doğuran əməkdaşlıq imkanları müzakirə edildi.

AZERTAC



Oktaybrın 23-də Kazanda Rusiya Federasiyasının Prezidenti Vladimir Putin adından XVI BRICS Sammitinin keçirilməsi münasibətilə rəsmi ziyafət verilib.

AZERTAC xəber verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Dövlətimizin başçısı "Kazan Expo" Beynəlxalq Sərgi Mərkəzindən gəldi.

Rusya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi salamladı.

AZERTAC

## Azərbaycan Prezidenti İlham Əliyev Kazanda Laosun Prezidenti ilə görüşüb



(əvvəli 2-ci səhifədə)  
Prezident İlham Əliyev Azərbaycanın təhsil sahəsində Laosa bundan sonra da dəstək göstərməsi imkanlarına toxundu.

Görüşdə gələn il Azərbaycan ilə Laos arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunacağı vurgulandı, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı qeyd edildi.

AZERTAC

## Nazirlər Kabinetində son günlər intensiv yağıntının törətdiyi fəsadların aradan qaldırılması və gələcəkdə qarşısının alınması ilə bağlı iclas keçirilib

Oktaybrın 23-də Nazirlər Kabinetində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədriliyi ilə son günlər Bakıda və Abşeron yarımadasında normadan artıq yağıntı ilə müşahidə olunan qeyri-sabit hava şəraiti, intensiv yağıntının törətdiyi fəsadların aşdırılması və nəticələrinin aradan qaldırılması, gələcəkdə belə həllərin baş vermesinin qarşısının alınması ilə bağlı məsələlərə həsr olunmuş iclas keçirilib. İclasda aidiyati qurumların rəhbərləri iştirak ediblər.



AZERTAC xəber verir ki, Baş nazir Əli Əsədov yağıntılardan normadan artıq olmasına kimi obyektiv səbəbə yanaşı, subjektiv səbəblərin də mövcudluğunu vurğuladı, müvafiq infrastrukturun tam gücü ilə işləməməsinin bir sıra ciddi fəsadlar ve itki'lərlə nəticələndiyini bildirdi.

Hazırda ziyan dəymiş infrastrukturun fealiyyətinin bərpası üçün zəruri tədbirlərin görüldüyü, vəziyyətin araşdırıldığı və nəticələrin aradan qaldırılmasından sonra yekun qərarların qəbul ediləcəyi diqqətə çatdırıldı.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, daxili işlər naziri Vilayət Eyyazov, Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov, Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov, Bakı Şəhər İcra Hakimiyətinin başçısı Eldar Əzizov,

"Azərişq" ASC-nin sədri Vüqar Əhmədov və başqaları yağıntının fəsadları, onların ilkin məlum olan səbəbləri və aradan qaldırılması ilə bağlı məruzələrlə çıxış etdilər.

İclada ən texnəsalınmaz texniki məsələlərin həlli, bütövlükdə Bakı şəhərinin infrastrukturuna dair məsələlər müzakirə edildi, müvafiq tapşırıqlar verildi.

Baş nazir hava şəraitinin törətdiyi fəsadların nəticələrinin aradan qaldırılmasının sürətləndirilməsinə, səbəblərinin tam araşdırılaraq təhlil edilməsinə, gələcəkdə bu cür hadisələr zamanı mümkün fəsadların qarşısının alınması üçün qısamüddəti və uzunmüddəti tədbirlərin görülməsinə, müvafiq infrastrukturun tam hazır vəziyyətə getiriləmisi üçün texnəsalınmaz addımların atılması dair tapşırıqlar verdi.

Heyata keçiriləcək bütün tədbirlərin keyfiyyət və qısa zamanda başa çatdırılmasına aidiyəti qurumların ciddi məsuliyyət daşıdıği diqqətə çatdırıldı.

## Azərbaycan ilə Qırğızıstanın Müdafiə nazirlikləri arasında 2025-ci il üçün hərbi əməkdaşlıq planı imzalanıb

Qırğızistanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin müdafiə naziri general-leytenant Baktibek Bekbolotov ilə görüşüb.



Azərbaycanın Müdafiə Nazirliyinin metbuat xidmətindən AZERTAC-a bildirilib ki, Qırğız Respublikasının Müdafiə Nazirliyində təşkil edilən rəsmi qarşılıqlı mərasimində müdafiə nazirləri fəxri qarovalun önündən keçiblər. Hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin Dövlət himmləri səsləndirilib. Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri mü-

zakirə olunub, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra məsə-

lələrə dair geniş fikir mübadiləsi aparılıb. Görüşün sonunda "Azə-



baycan Respublikasının Müdafiə Nazirliyi ilə Qırğız Respublikasının Müdafiə Nazirliyi arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planı" imzalanıb.

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Qırğız Respublikasının müdafiə naziri general-leytenant Baktibek Bekbolotov ilə birgə Bışkekda "Ata-Beyit" Milli Tarixi-Memorial Kompleksini ziyarət edib.

Müdafiə Nazirliyinin metbuat xidmətindən AZERTAC-a bildirilib ki, sefer çərçivəsində general-polkovnik Z.Həsənov Qırğız Respublikasının müdafiə naziri general-leytenant Baktibek Bekbolotov ilə birgə Bışkekda "Ata-Beyit" Milli Tarixi-Memorial Kompleksini ziyarət edib. Abidə öününe ekil qoyulub, 1916-ci ilde baş vermiş faciə qurbanlarının xatirələrinə ehtiram nümayiş olunub.

AZERTAC xəber verir ki, S.Qafarova TBMM sədrinə üvanlılığı məktubunda Türk Aviasiya və Kosmik Sənaye Şirkətində törədilmiş terror aktı nəticəsində insanların həlak olması xəberindən sərsildiyini və terror aktını şiddetlə qənadına bildirib.

Parlamentin sədri həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiye xalqına şəxsnə öz adından və Milli Məclisin deputatları adından dərin hüznlə başsağlığı verib.

**Milli Məclisin sədri Sahibə Qafarova Ankara'da törədilmiş terror aktı ilə əlaqədar TBMM-in sədrinə başsağlığı verib**

**Milli Məclisin sədri Sahibə Qafarova Ankara'da törədilmiş terror aktı ilə əlaqədar Türkiye Böyük Milli Məclisinin sədri Numan Kurtulmuşa başsağlığı verib.**

AZERTAC xəber verir ki, S.Qafarova TBMM sədrinə üvanlılığı məktubunda Türk Aviasiya və Kosmik Sənaye Şirkətində törədilmiş terror aktı nəticəsində insanların həlak olması xəberindən sərsildiyini və terror aktını şiddetlə qənadına bildirib.

Parlamentin sədri həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiye xalqına şəxsnə öz adından və Milli Məclisin deputatları adından dərin hüznlə başsağlığı verib.

**Azərbaycanın müdafiə naziri Bışkekda "Ata-Beyit" Milli Tarixi-Memorial Kompleksini ziyarət edib**

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Qırğızistana rəsmi səfəri davam edir.





**2008-ci il oktyabrin 24-də cənab İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti kimi andı idi. Bu mərasim ölkə başçımızın ilk prezidentlik dövrünün uğurlarının təsdiqi və ölkəni gələcək hadəflərə yəhəndən mühiüm mərhələ olaraq tarixdə qaldı. Prezident həmin andığma nitqində Azərbaycanın gələcək inkişaf istiqamətlərini vurğuladı, sosial-iqtisadi sahada islahatları davam etdirmək, müstəqil xarici siyaset yürütmək və Qarabağ münaqışasının adalılı həllinə nail olmaq kimi əsas məqsədləri bəyan etdi.**

Qeyd edək ki, seçkiler ölkədə həm daxili siyaset sahəsində sabitliyi, həm də Prezidentin apardığı siyasi kursun xalq tərəfindən geniş dəstekləndiyini göstəren bir sınaq oldu. Cənab İlham Əliyev seçkildə Yeni Azərbaycan Partiyasının namizədi kimi iştirak etdi və onun əsas rəqibləri arasında digər siyasi partiyaların nümayəndələri olsa da, ölkə başçısı xalqın dəstəyi ile mütləq qəlebə qazandı. Seçkiler ölkənin siyasi sisteminin gücünü və ictimai dəstəyini nümayiş etdirdi. Seçkilerin rəsmi nticələrinə görə, cənab İlham Əliyev seçicilərin böyük əksəriyyətinin - 88.73 faizi sənisi qazandı. Bu, Prezident İlham Əliyevin rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi sosial-iqtisadi islahatların ve xalqın həyat şəraitinin yaxşılaşdırılmasına yönən siyasetinə geniş ictimai dəstək idi.

2008-ci il seçkileri beynəlxalq müşahidəçilər tərəfindən də izlənilən. Seçki prosesi, o cümlədən seçki-qapıbağı kampaniya və seçki günü prosedurları beynəlxalq standartlarla uyğun həyata keçirildi. Müşahidəçilərin çoxu seçkilerin texniki cəhətində yaxşı təşkil olduğunu və səsvermənin əsasən şəffaf keçidiyi vurğuladılar. Bu, ölkədə demokratik seçki sisteminin inkişafına işarə idi.

Cənab İlham Əliyevin seçkildə bu qədər yüksək dəstək qazanmasının əsas səbəblərindən biri ölkə başçımızın prezidentliyinin illi dövrdən həyata keçirdiyi uğurlu iqtisadi və sosial islahatlar, həmçinin Azərbaycanın beynəlxalq arenada mövqeyinin güclənməsi idi. Dövlət başçısı 2003-cü ildən etibarən Azərbaycanı Cənubi Qafqaz regionunun ən güclü iqtisadiyyatına sahib ölkəne çevirmişdi və bu, xalqın rifahını əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdı. Ölkədə yoxsulluq səviyyəsi azalmış, genis miqyasda infrastruktur layihələri həyata keçirilmiş, işsizlik azalmış, sosial rifah və yaşıyış tərzi yüksəlmüşdi.

"Beş il bundan evvel andığma mərasimindən Azərbaycan xalqına söz vermişdim ki, Azərbaycanın hərəkəli inkişafı üçün feal çalışacağam. Söz vermişdim ki, Azərbaycanda Heydər Əliyev siyasetini davam etdirəcəyəm. Cənubu, Azərbaycanın bu gün və sabahı üçün, geləcəyi üçün yeganə siyasetdir. Bu si-

"Beş il bundan evvel andığma mərasimindən Azərbaycan xalqına söz vermişdim ki, Azərbaycanın hərəkəli inkişafı üçün feal çalışacağam. Söz vermişdim ki, Azərbaycanda Heydər Əliyev siyasetini davam etdirəcəyəm. Cənubu, Azərbaycanın bu gün və sabahı üçün, geləcəyi üçün yeganə siyasetdir. Bu si-

## Gəncə şəhər prokuroru kollektivə təqdim olunub

Baş prokuror Kamran Səliyevin müvafiq əmri əsasən Rauf Gözəlov Gəncə şəhər prokuroru vəzifəsinə təyin edilib. Dünen Baş prokurorun birinci müavini Elçin Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, həmçinin Gəncə şəhər prokurorluğunun əməkdaşlarının iştirakı ilə Rauf Gözəlov kollektivə təqdim edilib.



Baş Prokurorluqdan verilən məlumatda bildirilir ki, çıxış edən Elçin Məmmədov ölkə Prezidentinin rəhbərliyi ilə aparılan ardiçi hüquq islahatlarının prokurorluq orqanlarından uşaqla davam etdirildiyini qeyd edərək, Gəncə Şəhər Prokurorluğunun rəhbərliyində aparılan kadr dəyişikliyinin qarşısında qoyulan vəzifelerin müvəffəqiyyətə yeri yeri yeterilməsini, nöqsan və çatışmazlıqların aradan qaldırılmasını

yətin bundan sonra da davam etdirilecəyini vurğulayıb.

Müşavirədə çıxış edən Gəncə şəhər prokuroru Rauf Gözəlov prokurorluq orqanlarının inkişafına göstərilen diqqət və qayğıya görə ölkə başçısına minnəndarlığını bildirərək, rəhbərlik etdiyi kollektivin yüksək etimadı doğruldacagını, qarşısında qoyulan vəzifelerin dönmə-

Həmçinin, Baş prokurorun digər müvafiq əmri ilə Lənkəran rayon prokuroru təyin edilmiş Azad Qarayev və Qazax rayon prokuroru təyin edilmiş Rövşən Əliyev də dünən kollektivə təqdim olunub.

Ü.QARAYEV, "Respublika".



təmin edəcəyinə əmin olduğunu bildirib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək, şəhər prokurorluğunun digər hüquq-mühafizə orqanları və aidiyəti dövlət qurumları ilə birgə dövlət və dövlətçiliyin qorunması naminə koordinasiyalı fəaliy-

# Lider andı, Qarabağ təntənəsi, sürətli quruculuq, Böyük Qayıdış

yasət Azərbaycanı böyük bələldərən qurtardı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətli inkişaf etmişdir". Cənab Prezidentin andığma mərasimində söylədiyi bu sözler müstəqil Azərbaycanın keçmiş və geleceğinin simvolu idi. Ölkə başçısı ümummilli lider Heydər Əliyevin tutduğu yolda öz dərin analitik siyasi gedişləri ilə sintez edərək müasir Azərbaycanı formalasıldı. Ulu öndər Heydər Əliyevin hədəfli, qarşıya qoyulan vəzifələrin onun siyasi varisi cənab İlham Əliyev tərəfindən uğurla yerine yetirildi, atə vəsiyyəti icra olundu.

Cənab İlham Əliyevin rəhbərliyi ilə 2003-2008-ci illərdə Azərbaycan iqtisadiyyati inkişaf etdi. Ölkənin Ümumi Daxili Məhsulu (ÜDM) ılık olaraq 20 faizdən çox artı. Bu, əsasən enerji sektorunun inkişafı və neft gəlirlərinin düzgün idarə edilməsi ilə əlaqədar idi. 2003-cü ildə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin istifadəye verilməsi Azərbaycanı beynəlxalq enerji bazarda strateji tərafdaşa çevirdi. Bu dövrdə ölkədə infrastruktur layihələri genişləndi, sosial rifah proqramları həyata keçirildi və yoxsulluq səviyyəsi əhəmiyyətli dərəcədə azaldı. Digər tərəfdən, Prezident İlham Əliyev ilk prezidentlik dövründən balanslı və müstəqil xarici siyaset yürüdərək Azərbaycanı Cənubi Qafqazın inkişaf edən ölkəsinə çevirdi. Ölkə başçısı Rusiya, Qərbi və qonşu ölkələrlə strateji tərəfdən inkişaf etdi. Cənab İlham Əliyevin seçkildə bu qədər yüksək dəstək qazanmasının əsas səbəblərindən biri ölkə başçımızın prezidentliyinin illi dövrdən həyata keçirdiyi uğurlu iqtisadi və sosial islahatlar, həmçinin Azərbaycanın beynəlxalq arenada mövqeyinin güclənməsi idi. Dövlət başçısı 2003-cü ildən etibarən Azərbaycanı Cənubi Qafqaz regionunun ən güclü iqtisadiyyatına sahib ölkəne çevirmişdi və bu, xalqın rifahını əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdı. Ölkədə yoxsulluq səviyyəsi azalmış, genis miqyasda infrastruktur layihələri həyata keçirilmiş, işsizlik azalmış, sosial rifah və yaşıyış tərzi yüksəlmüşdi.

"Beş il bundan evvel andığma mərasimindən Azərbaycan xalqına söz vermişdim ki, Azərbaycanın hərəkəli inkişafı üçün feal çalışacağam. Söz vermişdim ki, Azərbaycanda Heydər Əliyev siyasetini davam etdirəcəyəm. Cənubu, Azərbaycanın bu gün və sabahı üçün, geləcəyi üçün yeganə siyasetdir. Bu si-

"Beş il bundan evvel andığma mərasimindən Azərbaycan xalqına söz vermişdim ki, Azərbaycanın hərəkəli inkişafı üçün feal çalışacağam. Söz vermişdim ki, Azərbaycanda Heydər Əliyev siyasetini davam etdirəcəyəm. Cənubu, Azərbaycanın bu gün və sabahı üçün, geləcəyi üçün yeganə siyasetdir. Bu si-

idarəetmenin təkmilləşdirilməsi, qanunların möhkəmləndirilməsi və insan hüquqlarının qorunmasına xüsusi diqqət yetirdi. Ölkənin gələcək inkişafı üçün təhsilin və insan kapitalının inkişafına da böyük sərmaya cəlb etdi.

"Beş il bundan evvel mən Azərbaycan xalqına söz vermişdim ki, 5 il ərzində Azərbaycanda bir dənən de çadır şəhərciyi qalmayaq və çox şadəm ki, biz buna nəinki 5 il, hətta 4 il müddətində nail ola bilmişik". Ən böyük problemlərdən olan 1 milyon qacqın və məcburi kökünlərin yerləşdirilməsi və onlara qayğı, cənab İlham Əliyevin emrindən çox diqqət ayırdığı məsələlərdən biri olub. Onun rəhbərliyi altında 2004-cü il iyulun 1-də qəbul edilən "Qaçqınların və məcburi kökünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və meşğullüğünün artırılması üzrə Dövlət Proqramı" ölkənin ssional sahələr strateji tərəfdən inkişaf etdi. Cənab İlham Əliyevin rəhbərliyi ilə 2003-2008-ci illərdə Azərbaycan iqtisadiyyati inkişaf etdi. Ölkənin Ümumi Daxili Məhsulu (ÜDM) ılık olaraq 20 faizdən çox artı. Bu, əsasən enerji sektorunun inkişafı və neft gəlirlərinin düzgün idarə edilməsi ilə əlaqədar idi. 2003-cü ildə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin istifadəye verilməsi Azərbaycanı beynəlxalq enerji bazarda strateji tərafdaşa çevirdi. Bu dövrdə ölkədə infrastruktur layihələri genişləndi, sosial rifah proqramları həyata keçirildi və yoxsulluq səviyyəsi əhəmiyyətli dərəcədə azaldı. Digər tərəfdən, Prezident İlham Əliyev ilk prezidentlik dövründən balanslı və müstəqil xarici siyaset yürüdərək Azərbaycanı Cənubi Qafqazın inkişaf edən ölkəsinə çevirdi. Ölkə başçısı Rusiya, Qərbi və qonşu ölkələrlə strateji tərəfdən inkişaf etdi. Cənab İlham Əliyevin seçkildə bu qədər yüksək dəstək qazanmasının əsas səbəblərindən biri ölkə başçımızın prezidentliyinin illi dövrdən həyata keçirdiyi uğurlu iqtisadi və sosial islahatlar, həmçinin Azərbaycanın beynəlxalq arenada mövqeyinin güclənməsi idi. Dövlət başçısı 2003-cü ildən etibarən Azərbaycanı Cənubi Qafqaz regionunun ən güclü iqtisadiyyatına sahib ölkəne çevirmişdi və bu, xalqın rifahını əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdı. Ölkədə yoxsulluq səviyyəsi azalmış, genis miqyasda infrastruktur layihələri həyata keçirilmiş, işsizlik azalmış, sosial rifah və yaşıyış tərzi yüksəlmüşdi.

"Beş il bundan evvel andığma mərasimindən Azərbaycan xalqına söz vermişdim ki, Azərbaycanın hərəkəli inkişafı üçün feal çalışacağam. Söz vermişdim ki, Azərbaycanda Heydər Əliyev siyasetini davam etdirəcəyəm. Cənubu, Azərbaycanın bu gün və sabahı üçün, geləcəyi üçün yeganə siyasetdir. Bu si-

artımın davam etdirilməsi, ölkəmizin müstəqil və balanslı xarici siyaset kursunun qorunması və Qarabağ münaqışasının beynəlxalq hüquq çərçivəsində ədaləti həlli kimi prioritetləri elan etdi. Ölkə başçısı Azərbaycanın dövlət müstəqiliyinin, suvereniliyinin və ərazi bütövlüyüñun qorunması siyaset kursun esas prioritetlərindən olduğunu bildirdi. Məhz bugünkü reallıqlar və Azərbaycanın elədə etdiyi uğurlar bir növ cənab Prezidentin andığma nitqində söylədiyi fikirlərin real təsdiqidir və Qarabağ münaqışasının həllinə dair siyaseti 2020-ci ilde öz nticəsini verdi. 44 günlük Vətən mühabibəsi nticəsində ölkəmiz Qarabağın əhəmiyyətli hissesini işğaldan azad etdi və Ermenistanın kapitulyasiya aktı ilə münaqışının hərbi fazası sona çatdı. Bu, cənab İlham Əliyev tərəfdən ölkənin inkişafını yaxşılaşdırmaq və məcburi kökünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və meşğullüğünün artırılması üzrə Dövlət Proqramı" ölkənin ssional sahələr strateji tərəfdən inkişaf etdi. Cənab İlham Əliyevin rəhbərliyi ilə 2003-2008-ci illərdə Azərbaycan iqtisadiyyati inkişaf etdi. Ölkənin Ümumi Daxili Məhsulu (ÜDM) ılık olaraq 20 faizdən çox artı. Bu, əsasən enerji sektorunun inkişafı və neft gəlirlərinin düzgün idarə edilməsi ilə əlaqədar idi. 2003-cü ildə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin istifadəye verilməsi Azərbaycanı beynəlxalq enerji bazarda strateji tərafdaşa çevirdi. Bu dövrdə ölkədə infrastruktur layihələri genişləndi, sosial rifah proqramları həyata keçirildi və yoxsulluq səviyyəsi əhəmiyyətli dərəcədə azaldı. Digər tərəfdən, Prezident İlham Əliyev ilk prezidentlik dövründən balanslı və müstəqil xarici siyaset yürüdərək Azərbaycanı Cənubi Qafqazın inkişaf edən ölkəsinə çevirdi. Ölkə başçısı Rusiya, Qərbi və qonşu ölkələrlə strateji tərəfdən inkişaf etdi. Cənab İlham Əliyevin seçkildə bu qədər yüksək dəstək qazanmasının əsas səbəblərindən biri ölkə başçımızın prezidentliyinin illi dövrdən həyata keçirdiyi uğurlu iqtisadi və sosial islahatlar, həmçinin Azərbaycanın beynəlxalq arenada mövqeyinin güclənməsi idi. Dövlət başçısı 2003-cü ildən etibarən Azərbaycanı Cənubi Qafqaz regionunun ən güclü iqtisadiyyatına sahib ölkəne çevirmişdi və bu, xalqın rifahını əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdı. Ölkədə yoxsulluq səviyyəsi azalmış, genis miqyasda infrastruktur layihələri həyata keçirilmiş, işsizlik azalmış, sosial rifah və yaşıyış tərzi yüksəlmüşdi.

"Beş il bundan evvel andığma mərasimindən Azərbaycan xalqına söz vermişdim ki, Azərbaycanın hərəkəli inkişafı üçün feal çalışacağam. Söz vermişdim ki, Azərbaycanda Heydər Əliyev siyasetini davam etdirəcəyəm. Cənubu, Azərbaycanın bu gün və sabahı üçün, geləcəyi üçün yeganə siyasetdir. Bu si-

"Beş il bundan evvel andığma mərasimindən Azərbaycan xalqına söz vermişdim ki, Azərbaycanın hərəkəli inkişafı üçün feal çalışacağam. Söz vermişdim ki, Azərbaycanda Heydər Əliyev siyasetini davam etdirəcəyəm. Cənubu, Azərbaycanın bu gün və sabahı üçün, geləcəyi üçün yeganə siyasetdir. Bu si-

"Beş il bundan evvel andığma mərasimindən Azərbaycan xalqına söz vermişdim ki, Azərbaycanın hərəkəli inkişafı üçün feal çalışacağam. Söz vermişdim ki, Azərbaycanda Heydər Əliyev siyasetini davam etdirəcəyəm. Cənubu, Azərbaycanın bu gün və sabahı üçün, geləcəyi üçün yeganə siyasetdir. Bu si-

"Beş il bundan evvel andığma mərasimindən Azərbaycan xalqına söz vermişdim ki, Azərbaycanın hərəkəli inkişafı üçün feal çalışacağam. Söz vermişdim ki, Azərbaycanda Heydər Əliyev siyasetini davam etdirəcəyəm. Cənubu, Azərbaycanın bu gün və sabahı üçün, geləcəyi üçün yeganə siyasetdir. Bu si-

"Beş il bundan evvel andığma mərasimindən Azərbaycan xalqına söz vermişdim ki, Azərbaycanın hərəkəli inkişafı üçün feal çalışacağam. Söz vermişdim ki, Azərbaycanda Heydər Əliyev siyasetini davam etdirəcəyəm. Cənubu, Azərbaycanın bu gün və sabahı üçün, geləcəyi üçün yeganə siyasetdir. Bu si-

"Beş il bundan evvel andığma mə

## AĞSTAFADA

## VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI AZƏR YUSİFLİNİN XATİRƏSİ DƏRİN EHTİRAMLA ANILIB



**A**num gündündə Ağstafa Rayon İcra Həkimiyətinin başçısı Seymur Orucov rayonun müasir şəxsləri ilə birlikdə Ağstafa şəhərinin mərkəzində Vətən Müharibəsi Qəhrəmanının adına əbdi-ləşdirilmiş kürçənən girişində ucalılmış barelyefin önüne əşlil qoyub, şəhidimizin xatirəsinə ehtiramı bildirib. Məlumat üçün olavaş edək ki, hazırda Azər Yusifli küçəsində Ağstafa rayonunda icra olunan yenidənqurma tədbirləri cərçivəsində abadlıq-quruculuq işləri davam etdirilir. Küçədə aparılan işlərə növbəti dəfə baxış keçirilib, aidiyyəti üzrə masul şəxslər müvafiq tövsiyə və tapşırıqlar verilib.

Baş gizir Azər Yusifli 1994-cü il martın 28-də Ağstafa rayonunun Böyük Kəsik kəndində anadan olub. O, 2000-ci ildə Ağstafa rayonunun Böyük Kəsik kənd tam orta məktəbinin birinci sinifin qəbul olmuşdur. 2011-ci ildə oradan mezun olmuş və hərbi xidmətə yollanmışdır.

Azər Yusifli 2012-ci ilin aprel ayında Ağstafa Rayon Hərbi Komissarlığı tərəfindən müddəti həqiqi hərbi xidmətə çağırılmışdır. O, 2012-ci ilin aprel ayından 2013-cü ilin oktyabr ayına qədər Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Cəlilabad rayonunda yerləşen "N" sayılı hərbi hissəsində xidmət elemişdir. 2013-cü ildən isə Sərhəd Qoşunlarının Cəlilabad rayonunda yerləşen "N" sayılı hərbi hissəsində müddət-dən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Cəsir asger Dövlət Sərhəd Xidmətinin (DSX) reisi Elçin Quliyevin emrənine əsasən "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi" yubiley medalı, "Hərbi xidmətde fərqlənməye görə" 3-cü dərəcəli medalı ilə təltif olunmuşdur.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən genişməqyaslı təxribat tövridilmişdir və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqələri və yaşayış məntəqələri iri-çəpli silahlar, minaataclar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəş tutulmuşdur, nəticədə ölenlər və yaralananlar olmuşdur.

### Vətəni canından əziz tutanlar...

nin dördüncü ildönümü münasibəti doğma kəndində anim mərasimi keçirildi.

Mərasimdə Lerik Rayon İcra Həkimiyəti başçısı Əkbər Abbasov, YAP Lerik Rayon Təşkilatının sədri Malik Mirzayev, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rehberləri, ictimaiyyət nümayəndələri, Ərazi Partiya Təşkilatının fəllanı, kənd sahələri kiçikli-böyüklü və şəhədin aile üzvləri ölümsüzlüyə qovuşan qəhrəmanın məzəri üzerine gül-ciçək dəstələri düzərkən əziz xatirəsinə ehtiramla andılar.

Qeyd edek ki, 1997-ci il martın 28-də dünyaya göz açan, şərəfi ömür yolu əsl həyat məktəbi olan Vidadi Cəbrayılov oğlu Cabbarov hər tarixinə qızıl hərflərlə yazılın Vətən savaşında Cəbrayılov və Qubadlı rayonları uğrunda gedən döyüslərdə iştirak edib.



Qubadlı istiqamətində gedən döyüşə "Döyüdə fərqlənməye görə", "Cəbrayılov azad olunmasına görə" və "Qubadlınin azad olunmasına görə" medalları ilə təltif edilib.

Vəli VƏLİYEV,  
"Respublika".

Ləzgik qəhrəman oğlu Vidadi Cabbarov ölümündən sonra "Vətən

## VƏTƏN MÜHARİBƏSİ

27.09. 10.11. 2020

Hər günü  
bir tarix idi...

Vətən müharibəsinin 28-ci günü

27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi xalqımızın 30 il-lik həsratına 44 gündə son qoydu. Azərbaycan torpaqları qarış-qarış, kənd-kənd işğaldan azad edildi. Uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçranglı şəhəri bayraqımız ucalıldı. Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, ordumuzun şücaati he-sabına qazandıq. Hər günü tarixa yazılan 44 günlük Vətən müharibəsi daim qəhrəmanlıq və qürur mənbəyimiz olacaq.

### 24 oktyabr

Oktjabrın 23-ü gün ərzində və 24-na keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, düşmən müdafiə mövqələrimizi atıcı silahlar, minaataclar ve toplardan atəş tutub. Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun olaraq cəbhənin müəyyən edilmiş istiqamətlərində döyüş fealiyyətlərini davam etdirib.

♦ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın "Figaro" qəzetinə müsahibə verib. Toqquşmalar bir aydan azdır ki, davam edir və uğurla əks-hükum nəticəsində Azərbaycan işğal olunmuş ərazilərin, şəhər və kəndlərin bir hissəsini azad edə bilmədir. Biz hər gün azad edilmiş yeni şəhər və kəndlər haqqında məlumat veririk. Bu, asan deyil, çünkü otuzluk işğal müddətində Ermənistan işğal edilmiş ərazilərdə çox möhkəm istehkamlar qurmuşdur. Odur ki, temsili kettini keçmək asan deyildi. Lakin biz bunu etdik, müxtəlif istiqamətlərde - şimalda, cənubda, Bu, Azərbaycan Ordusunun yüksək seviyyeli bacarığı və potensialını nümayiş etdirir. Bir Ermenistani döyüş meydandasında meglub edirik və onlar bizden qəçmiş meydanda atəş etdirir. Beləliklə, biz artıq ənənəvi bölmələrə təsdiq etmişik. Bu sərhədin 130 kilometrdən çox hissəsi işğal altında idi. Beləliklə, hər döyüş meydandasında coxlu işlər görmüşük və bu, davam edir. Ermənistən atəşkesi iki dəfə pozmuşdur. Əger onlar atəşkesi pozmasaydılar, - onlar birinci dəfə oktyabrın 10-da atəşkesi kobud şəkildə pozaraq gece vaxtı Gence şəhərinə ballistik raket atıblar və ikinci dəfə bunu oktyabrın 17-de ediblər, - bu gün toqquşmalar dayanardı, siyasi həlle üstünlük verilmiş olardı. Bu, bizim mövqeyimizdir. Onlar dayanmasa, biz torpaqlarımızı azad etməyə davam edəcəyik.



♦ Saat 08:12. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində müsəkkil müqavimət göstərə bilməyen Ermənistan silahlı qüvvələrinin bölmələrinə atəşle ciddi ziyan vurulub. Düşmən silah-sursat, yanacaq ehtiyatları anbarları sıradan çıxarılib. Bəzi istiqamətlərdə düşmən nizamsız qaydada mövqələri tərk edərək geri çəkilib. Əhəməyyəti kommunikasiya xəttləri nəzarətə götürülüb, düşmən bir neçə dəyər məntəqəsi dağıdılıb və vacib yüksəkliklər azad edilib. Hazırda bütün cəbhəboyu döyüşərək davam edir. Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

♦ Saat 09:57. Cəbrayılov rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus "BZEZ" zərər pilotsuz uçuş aparıcı (PUA) bölmələrimiz tərəfindən aşkarlanıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, ordumuzun bölmələri düşmənین zərər PUA-sını xüsusi texniki vasitələrə yera endirib.

♦ Saat 14:05. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilen məlumatda bildirilib ki, Azərbaycan Ordusunun bölmələrinin Laçın və Qubadlı istiqamətlərində həyata keçirdiyi əməliyyatların qarşısında məqsədli təxribatı etdirib. Belə ki, hazırlıda Ermenistən Gorus və Qafan rayonları ərazisində, dövlət sərhədindən yuxarıda döyüş mövqeyi tutan düşmənin raket və artilleriya qurğuları Laçın və Qubadlı ərazilərini güclü atəş tutur. Qarşı tərefi möqsədi Azərbaycan Ordusunu Ermənistan ərazisindən atəş açmağa təhlükə etməkdi.

♦ Saat 15:30. Azərbaycan Ordusunun artilleriya bölmələrinin cəsur hərbiçiləri düşmənə sarsıcı zərbələr vuraraq, torpaqlarımızın işğaldan azad edilmesində misilsiz fedakarlıqlar göstərirler. Artilleriya bölmələrimiz bölgələrinin əsasında vətənpərvərlik ruhunun və döyüş ezmənin sarsılmaz olması ilə yanaşı, hərbiçilərimiz yüksək peşəkarlıq dayanır. Müdafiə Nazirliyinin mətbuat xidmətinin təqdim etdiyi növbəti videoda Azərbaycan Ordusunun artilleriya bölmələrindən birinin zabitli düşmənin artilleriya bölmələrini, döyüş texnikalarını və canlı qüvvəsinin məhv edildiyini, şəxsi heyətin qəlebə ezmənin yüksək olduğunu diqqətənən təsdiq edib. Hərbiçilərimiz Müzəffər Ali Baş Komandanımızın dediyi kimi, ürcüngələri hərbiçilərimiz Şuşada dalğalandırılacağına sonsuz inam və əminlik nümayiş etdiriblər.

♦ Saat 15:48. Cəbhənin Qubadlı istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus döyüş teyyarəsi Azərbaycan Hava Həcumundan Müdafiə bölmələri tərəfindən məhv edilib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

♦ Saat 17:33. Ermənistan ordusunun Azərbaycanın yaşayış məntəqələrini artilleriya və raket atəşinə tutması nəticəsində hələk olan məlki şəxslərinin sayı 65-ə çatıb. Onların 18-i qadın, 10-u uşaqdır. Bu barədə Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib. Oktjabrın 4-de, 11-de və 17-de raket və ağır artilleriya hücumları nəticəsində Gence 10-qadın, 6-sı uşaq olmaqla 26 nəfər hələk olub, 138 nəfər yaralanıb. Səherədə mülli-kənfəderasiya obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan deyib.

♦ Saat 18:46. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilen məlumatda göre, Ermənistan silahlı qüvvələrinin bölmələri Sünik-Zəngülən yolu istiqamətindən bölmələrimizə hücum etməyə cəhd edib. Bölmələrimiz sərt müqaviməti ilə rastlaşan düşmən geri çəkilməyə məcbur edilib. Düşmən qüvvələrinən esir götürülenlər var.

♦ Saat 19:23. Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş aviasiyası cəbhənin Ağdərə və Ağdam istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 3 tankını, 2 siğnacını və böyük 4 dəyər məntəqəsini dəqiqlik aviasiyası zərbələr ilə məhv edib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilen məlumatda qeyd olunur ki, Azərbaycan HHQ düşmən hərbi infrastrukturuna hava zərbələri endirməkədə davam edir.

♦ Saat 22:37. Düşmən döyüş texnikaları məhv edilib. Müdafiə Nazirliyinin mətbuat xidməti həmin videogörüntüleri təqdim edib.

### Komanda məntəqəsi



7

### Sursat anbarı



11

## II Qarabağ müharibəsində Ermənistan qoşunlarının döyüş itkiləri

### Dağıdılmış komanda məntəqələri və sursat anbarları





**COP29**  
Baku  
Azerbaijan

Yaşıl dünya naminə həmrəy olaq!

## COP - İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası insanın iqlim mühitinin təhlükəsi

müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyundan Rio-de-Janeiro şəhərində keçirilmiş Yer Sammitində imzalanan sazişdir. COP (Conference of Parties) abreviaturun ingilis dilindən tərcüməsi Tarafçılar Konfransı deməkdir. Tarafçıların Konfransı İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ali qərarvericisi orqanıdır. Bu Konvensiyaya üzv olan 190-dan çox ölkə var.

Ötən il dekabrın 11-də Dubayda COP28-in plenar iclasında COP29-un bu il Azərbaycanda keçirilməsi haqqında qərar qəbul olunub.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının baş ofisi Almaniyada yerləşir və bəzədə COP konfranslarının təşkilindən yaxındır. İqlim dəyişmələrinin qarşısının alınması məsələsinə bağlıdır. Potensial, doğrudan da, olduqca nəhəngdir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının baş ofisi Almaniyada yerləşir və bəzədə COP konfranslarının təşkilindən yaxındır. İqlim dəyişmələrinin qarşısının alınması məsələsinə bağlıdır. Potensial, doğrudan da, olduqca nəhəngdir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının baş ofisi Almaniyada yerləşir və bəzədə COP konfranslarının təşkilindən yaxındır. İqlim dəyişmələrinin qarşısının alınması məsələsinə bağlıdır. Potensial, doğrudan da, olduqca nəhəngdir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının baş ofisi Almaniyada yerləşir və bəzədə COP konfranslarının təşkilindən yaxındır. İqlim dəyişmələrinin qarşısının alınması məsələsinə bağlıdır. Potensial, doğrudan da, olduqca nəhəngdir.

Bir neçə gündən sonra ölkəmiz COP29 iqlim konfransına ev sahibliyi edəcək. Bu baxımdan, Almaniya "yaşıl enerji" gündəmi ilə əlaqədar hansı təcrübəni bizimlə bölüsə bilər?

Almaniya iqlim dəyişməsi ilə mübarizədə aparıcı ölkələrdən biridir. Azərbaycanın COP29 konfransına ev sahibliyi etməsi ötən ilin dekabrında elan edildikdən sonra iqlim dəyişməsi məsələləri üzrə danışqlarda Almaniyanın nümayəndə heyətinin rəhbəri Azərbaycana sefər edən ilk yüksək seviyyəli resmi nümayəndə idi. Bu sefer artıq yanvar ayında baş tutdu. Size onu deye bilər ki, konfransın uğurlu olması üçün biz çox xaxından əməkdaşlıq etmişik. Bildiyiniz kimi,



Söhbət etdi:  
Aygün İBRAHİMOVA,  
"Respublika".

"Yaşıl enerji"nin roluna gəldikdə, bu, Almaniya üçün əsas məsələlərdən biridir. Biz enerji keçidi prosesini icra edirik. Azərbaycan da indi buna fəal şəkildə qoşulub. Yəni biz anlamalıq kifaiyyəti, iqlim dəyişməsi sadəcə eləvə xərçənədən məsələdən, eyni zamanda böyük biznes fürsətləri açan istiqamətdir. "Yaşıl enerji"nin potensialı olduqca böyükür və biz tərəfdəşləri bir araya getirə bilərik, hesab edirəm ki, bu, iqlim dəyişməri ilə mübarizədə böyük ümidiylər yol açar. Bunun üçün bizə sadəcə siyasetlər və hökumətlər deyil, şirkətlər və bizneslər de lazımdır ki, birləşib uğurlu həllərlə töhfə versinlər. Bu səbəbdən, zənnim, hamımız bu işdə rol oynamalıyıq.

İçərişəhər" stansiyasında "iqlim böhranları" adlı fotosərgi açılıb. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı Nümayəndəliyindən verilən məlumatda bildirilir ki, "Bakı Metropoliteni" QSC ilə əməkdaşlıq çərçivəsində təşkil edilən bu sərginin məqsədi iqlim dəyişmələrinin qacqın və kökünlər icmalağına ağız təsirini nümayiş etdirmək və bu məsələ barədə məlumatlılığı artırmaqdır.

Sərgide Suriya, Myanmar, Bangladeş və Əfqanistan kimi iqlim dəyişmələrinin ciddi fəsادlarında məruz qalmış bölgelərden olan insanların üzləşdikləri çətinlikləri və göstərdikləri düzümüzü eks etdirən real göründürən nümayiş olunur. Sərgi COP29-a həzırlıq kampaniyasının bir hissəsi kimi iqlim tədbirlərinin texsiləlməz olduğunu bir daha xatırladır, iqlimlə bağlı didərginlik probleminin insanmeyeşlərinə təsirinə dəqiqəti yönəldərkən, qə-

lidiir. Beləliklə, biz Azərbaycanın uğurlu COP keçirməsini istəyirik. Onu deye bilərəm ki, Almanyadakı hemkarlar Azərbaycanın gördüyü tədbirdən çox təsirinələr. Azərbaycan nisbətən qısa zamanda COP tədbirinə keyfiyyətli hazırlaşır.

"Yaşıl enerji"nin roluna gəldikdə, bu, Almaniya üçün əsas məsələlərdən biridir. Biz enerji keçidi prosesini icra edirik. Azərbaycan da indi buna fəal şəkildə qoşulub. Yəni biz anlamalıq kifaiyyəti, iqlim dəyişməsi sadəcə eləvə xərçənədən məsələdən, eyni zamanda böyük biznes fürsətləri açan istiqamətdir. "Yaşıl enerji"nin potensialı olduqca böyükür və biz tərəfdəşləri bir araya getirə bilərik, hesab edirəm ki, bu, iqlim dəyişməri ilə mübarizədə böyük ümidiylər yol açar. Bunun üçün bizə sadəcə siyasetlər və hökumətlər de lazımdır ki, birləşib uğurlu həllərlə töhfə versinlər. Bu səbəbdən, zənnim, hamımız bu işdə rol oynamalıyıq.

Söhbət etdi:  
Aygün İBRAHİMOVA,  
"Respublika".

İçərişəhər" stansiyasında "iqlim böhranları" adlı fotosərgi açılıb. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı Nümayəndəliyindən verilən məlumatda bildirilir ki, "Bakı Metropoliteni" QSC ilə əməkdaşlıq çərçivəsində təşkil edilən bu sərginin məqsədi iqlim dəyişmələrinin qacqın və kökünlər icmalağına ağız təsirini nümayiş etdirmək və bu məsələ barədə məlumatlılığı artırmaqdır.

Sərgide Suriya, Myanmar, Bangladeş və Əfqanistan kimi iqlim dəyişmələrinin ciddi fəsادlarında məruz qalmış bölgelərden olan insanların üzləşdikləri çətinlikləri və göstərdikləri düzümüzü eks etdirən real göründürən nümayiş olunur. Sərgi COP29-a həzırlıq kampaniyasının bir hissəsi kimi iqlim tədbirlərinin texsiləlməz olduğunu bir daha xatırladır, iqlimlə bağlı didərginlik probleminin insanmeyeşlərinə təsirinə dəqiqəti yönəldərkən, qə-

lidiir. Beləliklə, biz Azərbaycanın uğurlu COP keçirməsini istəyirik. Onu deye bilərəm ki, Almyadakı hemkarlar Azərbaycanın gördüyü tədbirdən çox təsirinələr. Azərbaycan nisbətən qısa zamanda COP tədbirinə keyfiyyətli hazırlaşır.

"Yaşıl enerji"nin roluna gəldikdə, bu, Almaniya üçün əsas məsələlərdən biridir. Biz enerji keçidi prosesini icra edirik. Azərbaycan da indi buna fəal şəkildə qoşulub. Yəni biz anlamalıq kifaiyyəti, iqlim dəyişməsi sadəcə eləvə xərçənədən məsələdən, eyni zamanda böyük biznes fürsətləri açan istiqamətdir. "Yaşıl enerji"nin potensialı olduqca böyükür və biz tərəfdəşləri bir araya getirə bilərik, hesab edirəm ki, bu, iqlim dəyişməri ilə mübarizədə böyük ümidiylər yol açar. Bunun üçün bizə sadəcə siyasetlər və hökumətlər de lazımdır ki, birləşib uğurlu həllərlə töhfə versinlər. Bu səbəbdən, zənnim, hamımız bu işdə rol oynamalıyıq.

Söhbət etdi:  
Aygün İBRAHİMOVA,  
"Respublika".

İçərişəhər" stansiyasında "iqlim böhranları" adlı fotosərgi açılıb. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı Nümayəndəliyindən verilən məlumatda bildirilir ki, "Bakı Metropoliteni" QSC ilə əməkdaşlıq çərçivəsində təşkil edilən bu sərginin məqsədi iqlim dəyişmələrinin qacqın və kökünlər icmalağına ağız təsirini nümayiş etdirmək və bu məsələ barədə məlumatlılığı artırmaqdır.

Sərgide Suriya, Myanmar, Bangladeş və Əfqanistan kimi iqlim dəyişmələrinin ciddi fəsادlarında məruz qalmış bölgelərden olan insanların üzləşdikləri çətinlikləri və göstərdikləri düzümüzü eks etdirən real göründürən nümayiş olunur. Sərgi COP29-a həzırlıq kampaniyasının bir hissəsi kimi iqlim tədbirlərinin texsiləlməz olduğunu bir daha xatırladır, iqlimlə bağlı didərginlik probleminin insanmeyeşlərinə təsirinə dəqiqəti yönəldərkən, qə-

lidiir. Beləliklə, biz Azərbaycanın uğurlu COP keçirməsini istəyirik. Onu deye bilərəm ki, Almyadakı hemkarlar Azərbaycanın gördüğü tədbirdən çox təsirinələr. Azərbaycan nisbətən qısa zamanda COP tədbirinə keyfiyyətli hazırlaşır.

"Yaşıl enerji"nin roluna gəldikdə, bu, Almaniya üçün əsas məsələlərdən biridir. Biz enerji keçidi prosesini icra edirik. Azərbaycan da indi buna fəal şəkildə qoşulub. Yəni biz anlamalıq kifaiyyəti, iqlim dəyişməsi sadəcə eləvə xərçənədən məsələdən, eyni zamanda böyük biznes fürsətləri açan istiqamətdir. "Yaşıl enerji"nin potensialı olduqca böyükür və biz tərəfdəşləri bir araya getirə bilərik, hesab edirəm ki, bu, iqlim dəyişməri ilə mübarizədə böyük ümidiylər yol açar. Bunun üçün bizə sadəcə siyasetlər və hökumətlər de lazımdır ki, birləşib uğurlu həllərlə töhfə versinlər. Bu səbəbdən, zənnim, hamımız bu işdə rol oynamalıyıq.

Söhbət etdi:  
Aygün İBRAHİMOVA,  
"Respublika".

İçərişəhər" stansiyasında "iqlim böhranları" adlı fotosərgi açılıb. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı Nümayəndəliyindən verilən məlumatda bildirilir ki, "Bakı Metropoliteni" QSC ilə əməkdaşlıq çərçivəsində təşkil edilən bu sərginin məqsədi iqlim dəyişmələrinin qacqın və kökünlər icmalağına ağız təsirini nümayiş etdirmək və bu məsələ barədə məlumatlılığı artırmaqdır.

Sərgide Suriya, Myanmar, Bangladeş və Əfqanistan kimi iqlim dəyişmələrinin ciddi fəsادlarında məruz qalmış bölgelərden olan insanların üzləşdikləri çətinlikləri və göstərdikləri düzümüzü eks etdirən real göründürən nümayiş olunur. Sərgi COP29-a həzırlıq kampaniyasının bir hissəsi kimi iqlim tədbirlərinin texsiləlməz olduğunu bir daha xatırladır, iqlimlə bağlı didərginlik probleminin insanmeyeşlərinə təsirinə dəqiqəti yönəldərkən, qə-

lidiir. Beləliklə, biz Azərbaycanın uğurlu COP keçirməsini istəyirik. Onu deye bilərəm ki, Almyadakı hemkarlar Azərbaycanın gördüğü tədbirdən çox təsirinələr. Azərbaycan nisbətən qısa zamanda COP tədbirinə keyfiyyətli hazırlaşır.

"Yaşıl enerji"nin roluna gəldikdə, bu, Almaniya üçün əsas məsələlərdən biridir. Biz enerji keçidi prosesini icra edirik. Azərbaycan da indi buna fəal şəkildə qoşulub. Yəni biz anlamalıq kifaiyyəti, iqlim dəyişməsi sadəcə eləvə xərçənədən məsələdən, eyni zamanda böyük biznes fürsətləri açan istiqamətdir. "Yaşıl enerji"nin potensialı olduqca böyükür və biz tərəfdəşləri bir araya getirə bilərik, hesab edirəm ki, bu, iqlim dəyişməri ilə mübarizədə böyük ümidiylər yol açar. Bunun üçün bizə sadəcə siyasetlər və hökumətlər de lazımdır ki, birləşib uğurlu həllərlə töhfə versinlər. Bu səbəbdən, zənnim, hamımız bu işdə rol oynamalıyıq.

Söhbət etdi:  
Aygün İBRAHİMOVA,  
"Respublika".

İçərişəhər" stansiyasında "iqlim böhranları" adlı fotosərgi açılıb. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı Nümayəndəliyindən verilən məlumatda bildirilir ki, "Bakı Metropoliteni" QSC ilə əməkdaşlıq çərçivəsində təşkil edilən bu sərginin məqsədi iqlim dəyişmələrinin qacqın və kökünlər icmalağına ağız təsirini nümayiş etdirmək və bu məsələ barədə məlumatlılığı artırmaqdır.

Sərgide Suriya, Myanmar, Bangladeş və Əfqanistan kimi iqlim dəyişmələrinin ciddi fəsادlarında məruz qalmış bölgelərden olan insanların üzləşdikləri çətinlikləri və göstərdikləri düzümüzü eks etdirən real göründürən nümayiş olunur. Sərgi COP29-a həzırlıq kampaniyasının bir hissəsi kimi iqlim tədbirlərinin texsiləlməz olduğunu bir daha xatırladır, iqlimlə bağlı didərginlik probleminin insanmeyeşlərinə təsirinə dəqiqəti yönəldərkən, qə-

lidiir. Beləliklə, biz Azərbaycanın uğurlu COP keçirməsini istəyirik. Onu deye bilərəm ki, Almyadakı hemkarlar Azərbaycanın gördüğü tədbirdən çox təsirinələr. Azərbaycan nisbətən qısa zamanda COP tədbirinə keyfiyyətli hazırlaşır.


"Yaşıl enerji"nin roluna gəldikdə, bu, Almaniya üçün əsas məsələlərdən biridir. Biz enerji keçidi prosesini icra edirik. Azərbaycan da indi buna fəal şəkildə qoşulub. Yəni biz anlamalıq kifaiyyəti, iqlim dəyişməsi sadəcə eləvə xərçənədən məsələdən, eyni zamanda böyük biznes fürsətləri açan istiqamətdir. "Yaşıl enerji"nin potensialı olduqca böyükür və biz tərəfdəşləri bir araya getirə bilərik, hesab edirəm ki, bu, iqlim dəyişməri ilə mübarizədə böyük ümidiylər yol açar. Bunun üçün bizə sadəcə siyasetlər və hökumətlər de lazımdır ki, birləşib uğurlu həllərlə töhfə versinlər. Bu səbəbdən, zənnim, hamımız bu işdə rol oynamalıyıq.

Söhbət etdi:  
Aygün İBRAHİMOVA,  
"Respublika".

İçərişəhər" stansiyasında "iqlim böhranları" adlı fotosərgi açılıb. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı Nümayəndəliyindən verilən məlumatda bildirilir ki, "Bakı Metropoliteni" QSC ilə əməkdaşlıq çərçivəsində təşkil edilən bu sərginin məqsədi iqlim dəyişmələrinin qacqın və kökünlər icmalağına ağız təsirini nümayiş etdirmək və bu məsələ barədə məlumatlılığı artırmaqdır.

Sərgide Suriya, Myanmar, Bangladeş və Əfqanistan kimi iqlim dəyişmələrinin ciddi fəsادlarında məruz qalmış bölgelərden olan insanların üzləşdikləri çətinlikləri və göstərdikləri düzümüzü eks etdirən real göründürən nümayiş olunur. Sərgi COP29-a həzırlıq kampaniyasının bir hissəsi kimi iqlim tədbirlərinin texsiləlməz olduğunu bir daha xatırladır, iqlimlə bağlı didərginlik probleminin insanmeyeşlərinə təsirinə dəqiqəti yönəldərkən, qə-

lidiir. Beləliklə, biz Azərbaycanın uğurlu COP keçirməsini istəyirik. Onu deye bilərəm ki, Almyadakı hemkarlar Azərbaycanın gördüğü tə



## Azərbaycan bayrağı

### BMT-də sülh naminə dalgalanır

2011-ci il oktyabrin 24-də Azərbaycan dünya sehnəsində nüfuzunu və beynəlxalq mövqeyini yüksəldən tarixi bir mərhələyə imza atdı. Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına seçilməsi 16 turdan sonra baş tutdu və burada ölkə BMT Baş Assambleyasının 193 üvvələsindən 155-nin sessini qazandı. Ölkə 2012-2013-cü iller üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. Bu qələbə yalnız diplomatik nüfuzun etdiyi, Azərbaycanın beynəlxalq siyasetdə artan rolunun, strateji rehberliyin, effektiv diplomatianın və sülh, eməkdaşlığı sadıqlı gətiricisi idi. Ölkəmiz 4 yanvar 2012-ci ilde ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv kimi iclasda iştirak etmişdir. 2012-ci illi may ayında isə Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik etmişdir. Sədrliyi ABŞ-dən təhvil almış, iyunun 1-də isə Çinə təhvil vermişdir. Azərbaycanın sədrliyi dövründə BMT Təhlükəsizlik Şurası 13 açıq ve 16 qapılı iclas keçirib. Bundan elave, sədrlik müddətindən 3 qətnamə qəbul edilmişdir ki, bunlar əsasən Sudandakı veziyət və Qvineya-Bisau-dakı hərbi əvərililə bağlıdır. Həmçinin mətbuat üçün 7 bayanat verilmişdir.

Azərbaycanın Təhlükəsizlik Şurasına seçilməsi nüfuzun və beynəlxalq arenada qazandığı etibarın tanınması idi. Bu uğur tekə regional müttəfiqlərin dəstəyinə deyil, həm də global sülhün və təhlükəsizliyin qorunmasına Azərbaycanın aidin və güclü görünüşünə əsaslanan bir naiyyət oldu.

Mətəforik olaraq, bu qələbə Azərbaycanın illerdır qalxdığı dağın zirvesi idir və ziyanət qatıldıqdan sonra ölkə özünü global sülhün qoruyucusu, ağlin səsi və Şərqi ilə Qərb arasında körpü kimi daha böyük məsuliyyətlərləndən görüldü.

Bu məsaliyyətlərləndən qazandığı etibarın tanınması idir. Azərbaycanın enerji diplomatiyası, yalnız iqtisadi inkişaf, eyni zamanda beynəlxalq müstəvəkidi münəqşələrin həllinə də müsbət təsir göstərir. Bu baxımdan Azərbaycanın enerji resursları, yalnız Avropa üçün etibarlı enerji mənbəyi deyil, həm də regional təhlükəsizliyə töhfə verən bir faktor rolunu oynayır.

Azərbaycanın Təhlükəsizlik Şurasındaki fealiyyəti, global problemlərin həllində aktiv iştirakı və beynəlxalq münəqşələrlərlənən yanaşması ilə yadda qaldı. 2012-2013-cü illerdə ölkə dünyasının müxtəlif bölgələrindən baş verən münəqşələrlə və təhlükəsizlik təhdidlərinə qarşı qəti mövqeyi ilə beynəlxalq iqtimaiyyətdə sülh və sabitlik tərəfdarı kimi çıxış etdi.

Azərbaycan sülh, təhlükəsizlik və beynəlxalq eməkdaşlığı sadıqlı nümayiş etdirdi. Ölkənin bu dövrəki fealiyyəti Azərbaycanın beynəlxalq səhnədəki təsiri rolunu və global məqyasda sülhün qorunmasında mesuliyətli tərəfdək kimi mövqeyini möhkəmləndirdi.

Azərbaycan, xüsusilə, terrorizm, nüvə silahlarının yayılmasına və regional münəqşələrlənən qarşı qətiyyəti mövqeyi ilə tanındı. Suriya böhranı və Yaxın Şərqi dəqli gərginliklər kimi mürəkkəb problemlərin həllində Azərbaycanın konstruktiv yanaşması, onun diplomatiyada müdürükliliyi və global təhlükəsizlik məsələlərinə sadıqlılığını daşıyır. Azərbaycanın bu dövründə Təhlükəsizlik Şurasında nümayiş etdirdiyi fealiyyət, ölkənin diplomatik təcrübəsinə artırıraq, onun dünya siyasetindən daha böyük rəla mələk olmasına sərəfat yaratırdı. Təhlükəsizlik Şurasında qazandığı təcrübə, Azərbaycanın gelecekdə beynəlxalq münəqşələrlərlənən həllindən daha aktiv iştirak etməsinə zəmin yaratırdı və global təhlükəsizlik məsələlərindən daha güclü mövqeyi sahib olmasına təmin etdi.

Azərbaycanın 2011-ci ilde Təhlükəsizlik Şurasına seçilmişsi milli sənət anı olmaqla yanaşı, ölkənin beynəlxalq sahəyədə təsirini artırın strateji bərə addım idi. Bu seckii Azərbaycanın regional bir güclənən beynəlxalq sahəyədə təsirini artırıraq, onun dünya siyasetindən daha böyük rəla mələk olmasına sərəfat yaratırdı. Təhlükəsizlik Şurasında qazandığı təcrübə, Azərbaycanın gelecekdə beynəlxalq münəqşələrlərlənən həllindən daha aktiv iştirak etməsinə zəmin yaratırdı və global təhlükəsizlik məsələlərindən daha güclü mövqeyi sahib olmasına təmin etdi.

Azərbaycanın 2011-ci ilde Təhlükəsizlik Şurasına seçilmişsi milli sənət anı olmaqla yanaşı, ölkənin beynəlxalq sahəyədə təsirini artırın strateji bərə addım idi. Bu seckii Azərbaycanın regional bir güclənən beynəlxalq sahəyədə təsirini artırıraq, onun dünya siyasetindən daha böyük rəla mələk olmasına sərəfat yaratırdı. Təhlükəsizlik Şurasında qazandığı təcrübə, Azərbaycanın gelecekdə beynəlxalq münəqşələrlərlənən həllindən daha aktiv iştirak etməsinə zəmin yaratırdı və global təhlükəsizlik məsələlərindən daha güclü mövqeyi sahib olmasına təmin etdi.

Azərbaycanın 2011-ci ilde Təhlükəsizlik Şurasına seçilmişsi milli sənət anı olmaqla yanaşı, ölkənin beynəlxalq sahəyədə təsirini artırın strateji bərə addım idi. Bu seckii Azərbaycanın regional bir güclənən beynəlxalq sahəyədə təsirini artırıraq, onun dünya siyasetindən daha böyük rəla mələk olmasına sərəfat yaratırdı. Təhlükəsizlik Şurasında qazandığı təcrübə, Azərbaycanın gelecekdə beynəlxalq münəqşələrlərlənən həllindən daha aktiv iştirak etməsinə zəmin yaratırdı və global təhlükəsizlik məsələlərindən daha güclü mövqeyi sahib olmasına təmin etdi.

Azərbaycanın 2011-ci ilde Təhlükəsizlik Şurasına seçilmişsi milli sənət anı olmaqla yanaşı, ölkənin beynəlxalq sahəyədə təsirini artırın strateji bərə addım idi. Bu seckii Azərbaycanın regional bir güclənən beynəlxalq sahəyədə təsirini artırıraq, onun dünya siyasetindən daha böyük rəla mələk olmasına sərəfat yaratırdı. Təhlükəsizlik Şurasında qazandığı təcrübə, Azərbaycanın gelecekdə beynəlxalq münəqşələrlərlənən həllindən daha aktiv iştirak etməsinə zəmin yaratırdı və global təhlükəsizlik məsələlərindən daha güclü mövqeyi sahib olmasına təmin etdi.

Azərbaycanın 2011-ci ilde Təhlükəsizlik Şurasına seçilmişsi milli sənət anı olmaqla yanaşı, ölkənin beynəlxalq sahəyədə təsirini artırın strateji bərə addım idi. Bu seckii Azərbaycanın regional bir güclənən beynəlxalq sahəyədə təsirini artırıraq, onun dünya siyasetindən daha böyük rəla mələk olmasına sərəfat yaratırdı. Təhlükəsizlik Şurasında qazandığı təcrübə, Azərbaycanın gelecekdə beynəlxalq münəqşələrlərlənən həllindən daha aktiv iştirak etməsinə zəmin yaratırdı və global təhlükəsizlik məsələlərindən daha güclü mövqeyi sahib olmasına təmin etdi.

Azərbaycanın 2011-ci ilde Təhlükəsizlik Şurasına seçilmişsi milli sənət anı olmaqla yanaşı, ölkənin beynəlxalq sahəyədə təsirini artırın strateji bərə addım idi. Bu seckii Azərbaycanın regional bir güclənən beynəlxalq sahəyədə təsirini artırıraq, onun dünya siyasetindən daha böyük rəla mələk olmasına sərəfat yaratırdı. Təhlükəsizlik Şurasında qazandığı təcrübə, Azərbaycanın gelecekdə beynəlxalq münəqşələrlərlənən həllindən daha aktiv iştirak etməsinə zəmin yaratırdı və global təhlükəsizlik məsələlərindən daha güclü mövqeyi sahib olmasına təmin etdi.

Azərbaycanın 2011-ci ilde Təhlükəsizlik Şurasına seçilmişsi milli sənət anı olmaqla yanaşı, ölkənin beynəlxalq sahəyədə təsirini artırın strateji bərə addım idi. Bu seckii Azərbaycanın regional bir güclənən beynəlxalq sahəyədə təsirini artırıraq, onun dünya siyasetindən daha böyük rəla mələk olmasına sərəfat yaratırdı. Təhlükəsizlik Şurasında qazandığı təcrübə, Azərbaycanın gelecekdə beynəlxalq münəqşələrlərlənən həllindən daha aktiv iştirak etməsinə zəmin yaratırdı və global təhlükəsizlik məsələlərindən daha güclü mövqeyi sahib olmasına təmin etdi.

Azərbaycanın 2011-ci ilde Təhlükəsizlik Şurasına seçilmişsi milli sənət anı olmaqla yanaşı, ölkənin beynəlxalq sahəyədə təsirini artırın strateji bərə addım idi. Bu seckii Azərbaycanın regional bir güclənən beynəlxalq sahəyədə təsirini artırıraq, onun dünya siyasetindən daha böyük rəla mələk olmasına sərəfat yaratırdı. Təhlükəsizlik Şurasında qazandığı təcrübə, Azərbaycanın gelecekdə beynəlxalq münəqşələrlərlənən həllindən daha aktiv iştirak etməsinə zəmin yaratırdı və global təhlükəsizlik məsələlərindən daha güclü mövqeyi sahib olmasına təmin etdi.

Azərbaycanın 2011-ci ilde Təhlükəsizlik Şurasına seçilmişsi milli sənət anı olmaqla yanaşı, ölkənin beynəlxalq sahəyədə təsirini artırın strateji bərə addım idi. Bu seckii Azərbaycanın regional bir güclənən beynəlxalq sahəyədə təsirini artırıraq, onun dünya siyasetindən daha böyük rəla mələk olmasına sərəfat yaratırdı. Təhlükəsizlik Şurasında qazandığı təcrübə, Azərbaycanın gelecekdə beynəlxalq münəqşələrlərlənən həllindən daha aktiv iştirak etməsinə zəmin yaratırdı və global təhlükəsizlik məsələlərindən daha güclü mövqeyi sahib olmasına təmin etdi.

Azərbaycanın 2011-ci ilde Təhlükəsizlik Şurasına seçilmişsi milli sənət anı olmaqla yanaşı, ölkənin beynəlxalq sahəyədə təsirini artırın strateji bərə addım idi. Bu seckii Azərbaycanın regional bir güclənən beynəlxalq sahəyədə təsirini artırıraq, onun dünya siyasetindən daha böyük rəla mələk olmasına sərəfat yaratırdı. Təhlükəsizlik Şurasında qazandığı təcrübə, Azərbaycanın gelecekdə beynəlxalq münəqşələrlərlənən həllindən daha aktiv iştirak etməsinə zəmin yaratırdı və global təhlükəsizlik məsələlərindən daha güclü mövqeyi sahib olmasına təmin etdi.

Azərbaycanın 2011-ci ilde Təhlükəsizlik Şurasına seçilmişsi milli sənət anı olmaqla yanaşı, ölkənin beynəlxalq sahəyədə təsirini artırın strateji bərə addım idi. Bu seckii Azərbaycanın regional bir güclənən beynəlxalq sahəyədə təsirini artırıraq, onun dünya siyasetindən daha böyük rəla mələk olmasına sərəfat yaratırdı. Təhlükəsizlik Şurasında qazandığı təcrübə, Azərbaycanın gelecekdə beynəlxalq münəqşələrlərlənən həllindən daha aktiv iştirak etməsinə zəmin yaratırdı və global təhlükəsizlik məsələlərindən daha güclü mövqeyi sahib olmasına təmin etdi.

Azərbaycanın 2011-ci ilde Təhlükəsizlik Şurasına seçilmişsi milli sənət anı olmaqla yanaşı, ölkənin beynəlxalq sahəyədə təsirini artırın strateji bərə addım idi. Bu seckii Azərbaycanın regional bir güclənən beynəlxalq sahəyədə təsirini artırıraq, onun dünya siyasetindən daha böyük rəla mələk olmasına sərəfat yaratırdı. Təhlükəsizlik Şurasında qazandığı təcrübə, Azərbaycanın gelecekdə beynəlxalq münəqşələrlərlənən həllindən daha aktiv iştirak etməsinə zəmin yaratırdı və global təhlükəsizlik məsələlərindən daha güclü mövqeyi sahib olmasına təmin etdi.

Azərbaycanın 2011-ci ilde Təhlükəsizlik Şurasına seçilmişsi milli sənət anı olmaqla yanaşı, ölkənin beynəlxalq sahəyədə təsirini artırın strateji bərə addım idi. Bu seckii Azərbaycanın regional bir güclənən beynəlxalq sahəyədə təsirini artırıraq, onun dünya siyasetindən daha böyük rəla mələk olmasına sərəfat yaratırdı. Təhlükəsizlik Şurasında qazandığı təcrübə, Azərbaycanın gelecekdə beynəlxalq münəqşələrlərlənən həllindən daha aktiv iştirak etməsinə zəmin yaratırdı və global təhlükəsizlik məsələlərindən daha güclü mövqeyi sahib olmasına təmin etdi.

Azərbaycanın 2011-ci ilde Təhlükəsizlik Şurasına seçilmişsi milli sənət anı olmaqla yanaşı, ölkənin beynəlxalq sahəyədə təsirini artırın strateji bərə addım idi. Bu seckii Azərbaycanın regional bir güclənən beynəlxalq sahəyədə təsirini artırıraq, onun dünya siyasetindən daha böyük rəla mələk olmasına sərəfat yaratırdı. Təhlükəsizlik Şurasında qazandığı təcrübə, Azərbaycanın gelecekdə beynəlxalq münəqşələrlərlənən həllindən daha aktiv iştirak etməsinə zəmin yaratırdı və global təhlükəsizlik məsələlərindən daha güclü mövqeyi sahib olmasına təmin etdi.

Azərbaycanın 2011-ci ilde Təhlükəsizlik Şurasına seçilmişsi milli sənət anı olmaqla yanaşı, ölkənin beynəlxalq sahəyədə təsirini artırın strateji bərə addım idi. Bu seckii Azərbaycanın regional bir güclənən beynəlxalq sahəyədə təsirini artırıraq, onun dünya siyasetindən daha böyük rəla mələk olmasına sərəfat yaratırdı. Təhlükəsizlik Şurasında qazandığı təcrübə, Azərbaycanın gelecekdə beynəlxalq münəqşələrlərlənən həllindən daha aktiv iştirak etməsinə zəmin yaratırdı və global təhlükəsizlik məsələlərindən daha güclü mövqeyi sahib olmasına təmin etdi.

Azərbaycanın 2011-ci ilde Təhlükəsizlik Şurasına seçilmişsi milli sənət anı olmaqla yanaşı, ölkənin beynəlxalq sahəyədə təsirini artırın strateji bərə addım idi. Bu seckii Azərbaycanın regional bir güclənən beynəlxalq sahəyədə təsirini artırıraq, onun dünya siyasetindən daha böyük rəla mələk olmasına sərəfat yaratırdı. Təhlükəsizlik Şurasında qazandığı təcrübə, Azərbaycanın gelecekdə beynəlxalq münəqşələrlərlənən həllindən daha aktiv iştirak etməsinə zəmin yaratırdı və global təhlükəsizlik məsələlərindən daha güclü mövqeyi sahib olmasına təmin etdi.

Azərbaycanın 2011-ci ilde Təhlükəsizlik Şurasına seçilmişsi milli sənət anı olmaqla yanaşı, ölkənin beynəlxalq sahəyədə təsirini artırın strateji bərə addım idi. Bu seckii Azərbaycanın regional bir güclənən beynəlxalq sahəyədə təsirini artırıraq, onun dünya siyasetindən daha böyük rəla mələk olmasına sərəfat yaratırdı. Təhlükəsizlik Şurasında qazandığı təcrübə, Azərbaycanın gelecekdə beynəlxalq münəqşələrlərlənən həllindən daha aktiv iştirak etməsinə zəmin yaratırdı və global təhlükəsizlik məsələlərindən daha güclü mövqeyi sahib olmasına təmin etdi.

Azərbaycanın 2011-ci ilde Təhlükəsizlik Şurasına seçilmişsi milli sənət anı olmaqla yanaşı, ölkənin beynəlxalq sahəyədə təsirini artırın strateji bərə addım idi. Bu seckii Azərbaycanın regional bir güclənən beynəlxalq sahəyədə təsirini artırıraq, onun dünya siyasetindən daha böyük rəla mələk olmasına sərəfat yaratırdı. Təhlükəsizlik Şurasında qazandığı təcrübə, Azərbaycanın gelecekdə beynəlxalq münəqşələrlərlənən həllindən daha aktiv iştirak etməsinə zəmin yaratırdı və global təhlükəsizlik məsələlərindən daha güclü mövqeyi sahib olmasına təmin etdi.

Azərbaycanın 2011-ci ilde Təhlükəsizlik Şurasına seçilmişsi milli sənət anı olmaqla yanaşı, ölkənin beynəlxalq sahəyədə təsirini artırın strateji bərə addım idi. Bu seckii Azərbaycanın regional bir güclənən beynəlxalq sahəyədə təsirini artırıraq, onun dünya siyasetindən daha böyük rəla mələk olmasına sərəfat yaratırdı. Təhlükəsizlik Şurasında qazandığı təcrübə, Azərbaycanın gelecekdə beynəlxalq münəqşə





# Qərbin təcavüzkar planları fiaskoya məhkumdur

(əvvəli 1-ci sahifədə)

Qeyd edək ki, "Internews" bütün dünyada açıq kütüvi informasiya vasitelerinin inkişafına yardım edən beynəlxalq humanitar ABŞ təşkilatıdır ve 100-dən çox ölkədə fəaliyyət göstərir. Parisde, Londonda regional ofisləri var. 2015-ci ilə qədər "Internews-Azərbaycan" adlı filialı ilə ölkəmizdə də fəaliyyət göstərib. 2014-cü ilde Azərbaycanda "Qrant haqqında qanun" a edilən deyisişkilərdən sonra fəaliyyətin dayandırılması elan etsa da, qeyri-legal formada işini davam etdirib. Bu kimi qeyri-legal yollarla maliyyə vasitəni Azərbaycana ötürərək, buradakı marginal qrupların və ABŞ-a xidmet edən KİV-lərin maliyyələşdirilməsində iştirak edib.

Əslində, Qərbin maliyyəsi ilə şəbəkələrin bu qrupların meğlibiyəti mühüm arqumentlərə söyklər. Qərbin regionla bağlı "yumşaq güç" planları 2020-ci il Vətən müharibəsində tamamilə darmadağın edildi. Daha doğrusu, bu şəbəkə verilən emrələri icra edərkən özlərini həm ifşa etdi, həm də cəmiyyət tərəfindən açıq etirazlarla üzlədi. Xatırladaq ki, həmin dövrlerdə bu şəbəkədən "qidalanan" bezləri antimüharibə, antiqələbə mahiyyətli açıq

vasitələri nəzərdən keçirib və maliyyə bütçəsinin yeni istiqamətlər üzrə sərf edilmesi məqbul sayılıb. Bu kontekstdə



2024-cü ilin iyun ayında "Internews"un Azərbaycanda tərəfdəş təşkilatlar üçün keçirdiyi "milli çağırış" "(National call) qrant müsbəqəsinin nticicələri de lan edilib. Bu dəfə müsbəqədə "Internews"un Azərbaycan üzrə qrant verdii enənen media resursları deyil, yeni formali təşkilatlar qalib elan edilib. Bu sırada "HAQQ Talk Podcast" (hüquqi məarifləndirmə motivli videoçarxlar və podkastlar hazırlayırlar), "Dok Atelye" (gender məsələləri, feminizm motivli platforma), "Minority Magazine" (LGBT+ hüquqlarının müdafiəsi ilə məşqələnən platforma) və digərləri qaliblər arasında yerləşdirilib.

Siyahıya diqqət yetirsek, görək ki, Qərbin yeni istiqaməti mehz cinsi azlıqlar, özünəməxsus standartlara səkənən "planlı azadlıq" konteksti, uğursuz müxaliflər və bütün beşəri dəyərləri istisna edənlər. Qərbin pianları kimi, artıq idarəetmə mexanizmə dəyişib. Vaxtilə bu kimi antimillili

müsəmətlik siyaseti qəti şəkildə pişmiş, habelə öten ilin dekabrında rəsmi Parisin xüsusi xidmət organlarının Cənubi Qafqaz da daxil olmaqla, bir neçə regionu ehatəleyən keşfiyyat şəbəkəsi zərərsizləşdirilmişdir.

COP29 ərefəsində dövlətimiz əleyhine başlanılan üzülmüş Azərbaycanın münasibətdə neysə köklü formada dayışeciyi ağlatan deyil. Əksinə, əvvəlki dönmələrdə, dövlətimiz digər beynəlxalq tədbirləre ev sahibliyi dövründə ölkəmiz olunan hücumlarda olduğu kimi, bu dəfə də başlanan təcavüzkar planları fiasko məhkumdur.

Bayram SALMANOV,  
"Respublika".

(əvvəli 1-ci sahifədə)

Fransanın neokolonial siyaseti, xüsusi-Qərbi Afrikada aydın görünür. Kot-d'Ivuar, Seneqal, Mali, Niger və Çad kimi ölkələrdə təhsil sistemi, valyuta və iqtisadi strukturlar hələ de Fransaya bağlıdır. Fransa bu ölkələrin təbii ehtiyatlarını nəz-

ələ ki, bir zamanlar "azadlıq və bərabərlik" şüarı altında çıxış edən bir ölkənin, müasir dövrde hələ de kolonial siyasetle müşəqələ olmasına sərt şəkildə təqib edilir. "Françafrique" kimi tanınan bu siyaset Fransa tərəfindən Qərbi və Mərkəzi Afrikadakı keçmiş müstəmləkələrində herbi və maliyyə təsirinin davam etdiriləməsi ilə nə-

nezarətə saxlanıldığı üçün, Afrika xalqları və liderləri onun siyasetini istismarçı və mənəvətperət adlandırlar. Bu kontekstdə global reaksiyaların mərkəzində Fransa müası diplomatik maska altında köhnə müstəmləkə üsullarını tətbiq edən bir güc kimi qəbul edilir. Afrika təbii sərvətlərə zəngin olsa da qıtenin ekser hissəsinin iq-

## Fransanın vitrinlərin arxasında yaratdığı "müstəqillik"



### Yeni sərmayələrin cəlbü üçün unikal platforma

**BRICS-in iqtisadiyyatda roluun artırması müşahidə olunur. Təkcə son ilər ərzində bu təşkilatın qlobal iqtisadiyyatdakı payı 35 faizdən 37 faizi qədər yüksəlib. Eyni zamanda, qeyd etmək lazımdır ki, bu proses paralel olaraq Qərb dövlətlərinin qlobal Ümumi Daxili Məhəsuldakı payı 30 faizdən 28 faiza qədər azalıb. Yəni bu o deməkdir ki, BRICS artıq qlobal gücdür və praktiki olaraq dünya iqtisadiyyatının 37 faizi məhz bu təşkilatın üzv olan ölkələrin payına düşür.**

Azərbaycan da dünya dövlətləri və beynəlxalq təşkilatlarla əməkdaşlığı gücləndirmək maraqlı olan öldür. Qarşılıqlı təmasların qurulması ölkəmiz üçün xüsusi də qeyri-neft məhsullarının ixracı və qeyri-neft gəlirlərimizin artırması aspektindən önemlidir. Eyni zamanda COVID19

Vüqar BAYRAMOV,  
Milli Məclisin deputati.

pandemiyasından sonra BRICS ölkələri ilə turizm sahəsində əməkdaşlıq da əhəmiyyətli dərəcədə inkişaf edib. Deye bilerik ki, hazırda Azərbaycana gələn turistlərin mühüm qismı bu təşkilatda daxil olan ölkələrin payına düşür. Xüsusi Hindistan və Çindən Bakıya gələn gonaqların sayında əksin artım müşahidə olunur. Bu da məhz BRICS-le Azərbaycanın turizm sahəsində xüsusi əməkdaşlığı malik olduğunu göstərən faktorlardan biridir.


Eyni zamanda adıçəkilen birliklə münasibətlərin inkişafı Azərbaycan iqtisadiyyatının təqdimatı baxımdan da vacibdir. Çünki bu, netice etibarilə ölkənin iqtisadi sistemine yeni sərmayələrin cəllə edilməsinə, birgə layihələrin reallaşdırılmasına imkan yarada bilər. Odu ki, bundan sonrakı müdəddədə rəsmi Bakı ilə BRICS-in əlaqələrinin yükselen xətə davam edəcəyinən şəhidi olacaq.

cələbi. CFA (Chartered Financial Analyst) franki kimi iqtisadi asılılıqlar vəsaitləsi, Fransa bu ölkələrin iqtisadiyyatlarını nazarətə saxlayır. Məsələn, 14 Afrika ölkəsi CFA frankindən istifadə edir və bu valyutaya Fransanın xəzinəsində saxlanılan ehtiyatları idarə olunur. Bu da Afrika liderləri və xalqları tərəfindən "iqtisadi suverenliyin pozulması" kimi qiymətləndirilir.

Afrikadakı təsərrüatın hələ də etibarlıdır.

Afrikadakı təsərrüatın hələ də etibarlıdır. Azərbaycanın Afrikadakı xalqların hüquqlarını müdafiə etmək və bərabərlik prinsiplərini göstərir. Azərbaycanın Afrikadakı xalqların hüquqlarını müdafiə etmək və bərabərlik prinsiplərini gələndirir. Öz tarixində xarici tezqiyələr üzülmüş bir ölkə kimi, Azərbaycan Afrikaniqə kolonializmə qarşı mübarizəsinə anlayışla yanaşır. Qoşulmama Hərəkatında sedrili dövründə de Afrika ölkələrinin suverenliyin qorunmasına, onların iqtisadi azadlığı və öz təbii sərvətlərinən sahib çıxmış hüquqları Azərbaycanın əsas prioritətlərindən biri olmuşdur. Azərbaycanın bu destəyi qlobal ədalətin və bərabər-

### Hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyası Tbilisidə aksiya keçirib



#### Hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyası Tbilisidə seçkiçi aksiya keçirib.

AZƏRTAC verir ki, Tbilisiniñ mərkəzi Rustaveli prospektində keçirilən aksiyada partiyanın qurucusu və fəxri sədri Bidzina İvanisvili, partiyanın sədri Irakli Qaribashvili, Baş nazir Irakli Kobaxidze, parlamentin sədri Salva Papuaşvili və on minlər insan iştirak edib.

Aksiyanın partiyanın baş katibi, Tbilisi şəhərinin meri Kaxa Kaladze açıb. Qeyd edək ki, aksiya ilə əlaqədar bəzi küçələrdə neqliyyatın hərəkəti məhdudlaşdırılıb. DİN-in Patrul Polisi Departamentiñ eməkdaşları ictimai asayışı qorumaq və neqliyyatın təhlükəsiz hərəketini təmin etmək üçün sefərber olublar.

Aksiyadan sonra konsern programı təqdim olunub.



"mesajlar" verir, həmin qeyri-milli kalonun nəzərindəki media vasitələri bu və ya dərək şəkildə texbiratlar törətməye çalışır, xüsüsile, sosial şəbəkələrdə Azərbaycanın uğurlarına qarşı qara piar təşkil edir. Ölkəmizdəki sabit siyasi mühit və ya dərək şəkildə şəntajər məruz qalıdır. Siyasi qüvvələrin milli məsələlərdəki həməyuniyyəti həmin dairələrdə qıcıq yaradırı və bunun nəticəsi idi ki, sosial şəbəkə platformalarında bütövlükde Azərbaycanın ictimai-siyasi mühitini hədəf almır, Qərbi institutları tərəfindən direktivlərə əsaslanan planlar ixrac edilirdi. Xüsusi anlımı olan günlərdə, hətta bayramlarda bələ cəmiyyəti dayandırıb və yaradırdı.

Bütün bu argumentlər antimaliyyət şəbəkənin yeni dövr üçün əl atdı, amma bütün hallarda iflasa ugradığı cırkı eməllərdir. Beləliklə, illər özünən maliyyələşdirildiyi bəzi "siyasi müxalifə"lər hansısi siyasi aktivliklərə qarşıdır. Qərbin maliyyə qaynaqları, planlaşdırma institutları və yollarla bir sər ölkələrin, o cümlədən Azərbaycanın ictimai-siyasi heyatına nüfuz etməyə çalışılar. Bütün planlar Qərbin elindən parti, antiqələbə mesajları cəmiyyət tərəfindən tam şəkildə boykot edildi, feminist və LGBT fikirləri öncə çıxma bilmədi, nəhayət, media və sosial şəbəkələr üzərin-

şəbəkələrin "merkezi topnma məntəqəsi"nin dislokaşası deyil. Bu ilin mayında Gürcüstən parlamentində "Xarici təsirin şəffaflığı haqqında" qanunu qəbulu Qərb dairələrinin Azərbaycanın dair planlarında ciddi deyisişlik etmək məcburiyyəti qarsısında qoyub. Bu vaxtə qədər Azərbaycandakı məlumat şəbəkələrinin telimi və qanunşəhər maliyyə axını üçün əsas "plasdarm" rolunu oynamış Gürcüstən artıq "texribat şəbəkələrinin" beslenməsi üçün təhlükeli məkəna çevrilib.

Yeni şəbəkənin rolu və vəzifələri isə aydın: Azərbaycan cəmiyyəti daxili-də qarşılardan yaradıb, üçün fürsətler axıtmış, bu və ya dərək vasitələrle keçiriləcək mühüm tedbirlərə qara yaxmaq, ölkəmizin realitələrini təhrif etmək və Qərb arazi-isteklərini ifadə etmək. Pozucu şəbəkənin planlaşdırıldığı yeni əksiyaların COP29 dövründə təsadüf edəcəyi məlum id. Tədbir yaxınlaşdırıq, bu təzyiqlər özündə dənə genis spektrde göstərməyə başlayıb. Təzyinq əsas forması kimi ölkədə inan haqlarının pozulması, söz və metbuat azadlığının məhdudlaşdırılması göstəri-

Melumdur ki, döfərlərə Azərbaycanla bağlı BMT Təhlükəsizlik Şurasının iclaslarında məsələlər qaldırılmış, dövlətimiz ətəkli qəsəbələrinin COP29 dövründə təsadüf edəcəyi məlum id. Tədbir yaxınlaşdırıq, bu təzyiqlər özündə dənə genis spektrde göstərməyə başlayıb. Təzyinq əsas forması kimi ölkədə inan haqlarının pozulması, söz və metbuat azadlığının məhdudlaşdırılması göstəri-

sine, hətta ölkəmizə qarşı sanksiya-ların tətbiq olunmasına cəhdler edilmiş, lakin Prezident İlham Əliyevin şəxsiyyətini qarşılıqlı səpər etmək üçün qəbul edilmiş. Aksiyanın baş katibi, Tbilisi şəhərinin meri Kaxa Kaladze açıb.

Qeyd edək ki, aksiya ilə əlaqədar bəzi küçələrdə neqliyyatın hərəkəti məhdudlaşdırılıb. DİN-in Patrul Polisi Departamentiñ eməkdaşları ictimai asayışı qorumaq və neqliyyatın təhlükəsiz hərəketini təmin etmək üçün sefərber olublar.

Aksiyadan sonra konsern programı təqdim olunub.

bir mübarizə olmadığını iddia edirlər. Əslində, bu, Afrika hökumətlərinin öz hakimiyətlərini qorumaq üçün addımlardır.

Fransanın Afrikadakı neokolonial siyaseti, "sivilizasiya getirme" adı altında sərvətləri tələmətgahda davam edən bir ironiya nümunəsidir. Müstəmətliklili bitişə, Afrikaniqə zənginlikləri bitmədikcə, Fransa bu istiləni dayandırımayacaq. Əslində, Paris üçün Afrika sanki özəl bir resurs bankıdır. Maliya nazarıntı CFA frankı ilə elində saxlayan Fransa bu ölkələrin valyutaya etibatlarını öz xəzinəsinə təsdiq etmək qabiliyyəti yoxdur. Bu, "yardım" adı altında gizlədilən soyğunluğunandan başqa nedir? Məsələn,urasında ki, Afrika xalqlarının "müsəttiqiliyi" eslinde vitrin dekorasiyasından başqa bir şey deyil. Əger bir Afrika lideri öz xalq üçün dərhal dayandırılsadaq, onda qazanıb.

Məsələn, 1963-dən bu yana Fransanın müdaxiləsi ilə 22-dən çox Afrika liderinin devrildiyindən sonra, onların "insan hüquqları" olan hörməti heyrət doğurur. Hüquq "müsəttiqlerinin" herbi müdaxilələri de ayri bir tamaşadır. Terrorizm qarşı mübarizə adı altında əsildən keçirilən, qazanıb.

Əməkçi hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyası Tbilisidə aksiya keçirib. Məsələn, 1963-dən bu yana Fransanın müdaxiləsi ilə 22-dən çox Afrika liderinin devrildiyindən sonra, onların "insan hüquqları" olan hörməti heyrət doğurur. Hüquq "müsəttiqlerinin" herbi müdaxilələri de ayri bir tamaşadır. Terrorizm qarşı mübarizə adı altında əsildən keçirilən, qazanıb. Konfransın Fransa və Niderlandın müstəmətlikliliyi təsdiq etmək qələbələrinin qarşısında, qazanıb. Fransız hörməti heyrət doğurur. Hüquq "müsəttiqlerinin" herbi müdaxilələri de ayri bir tamaşadır. Terrorizm qarşı mübarizə adı altında əsildən keçirilən, qazanıb. Konfransın Fransa və Niderlandın müstəmətlikliliyi təsdiq etmək qələbələrinin qarşısında, qazanıb. Fransız hörməti heyrət doğurur. Hüquq "müsəttiqlerinin" herbi müdaxilələri de ayri bir tamaşadır. Terrorizm qarşı mübarizə adı altında əsildən keçirilən, qazanıb. Konfransın Fransa və Niderlandın müstəmətlikliliyi təsdiq etmək qələbələrinin qarşısında, qazanıb. Fransız hörməti



# SOSİAL oriyentir



sanlığın taleyi, dinlerin ve mədəniyyət-lerin birləşməsi kimi dərin felsefi mövzulara toxunur.

Cavid öz dövrünün hadisələrini geniş bir mənəvi perspektivdən təqdim edir və hər bir əsərində insan ruhunun ən dərin qatlarını üzə çıxarır. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan "Şeyx Sənan" əsəri buna ən gözəl nümunədir. Bu əsərdə Cavid xalqları və fərqli dinləri birləşdirmək üçün ümum possibilità bəri din ideyasını ortaya atır, sevgi və inancın sərhədləri aşdırıb bir dünya arzulayır. Bu əsər yalnız dövrün deyil, həm də bu günün aktual problemlərinə işq tutur və insanları qarşılıqlı anlaşmaya, birləşməyə çağırır. 1926-ci ilde müalicə üçün Almaniyaya

"Ölüm var ki, həyat qədər dəyərli,  
Həyat var ki, ölümdən də zəhərli..."  
H.Cavid.

## Milli ruhun və romantik fəlsəfənin tərcüməni

Romantik şeirin banisi Huseyn Cavid Azərbaycanın romantizm ədəbi cərəyanında adını qızıl herflər yazmış. O, yalnız bir şair, yazıçı və dramaturq kimi deyil, eyni zamanda Azərbaycan ədəbiyyatının milli ruhunun simvoluna çevrilmiş bir sənətkardır. H.Cavid romantik dün-yagörüşü ilə mənzum faciələrin və milli romantik şeirin banisi kimi Azərbaycan ədəbiyyatında de-rin iz buraxmışdır.

24 oktyabr 1882-ci ilde Naxçıvanda, ruhani ailesində dünyaya gelen Huseyn Abdulla oğlu Rəsizadə ilə təhsili-ni molla məktəbinde alıb, sonra M.T.Sidqinin "Məktəbi-təriyə" adlı yenisüni tehsil ocağına gedib, maarif və elmin işi ilə aydınlandı. Lakin onun elma, bilya olan "susuzluğu" bununa bitmirdi. 1899-1903-cü illərdə Təbrzin "Talibiyə" medresəsində təhsilini davam etdi. Bu şəhərin ədəbiyyat və fəlsəfəyə olan qədim bağlılığı genc Cavidin düşüncələrini yeni üfüq-lər açdı. 1909-cu ilde o, İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirərək dünya ədəbiyyatının incilərini, Şərqi və Qərb ədəbi düşüncələrinin sintezini derindən mənimsemidi. Onun mülliənlilik fealiyyəti Naxçıvandan başlayaraq Gence, Tiflis və 1915-ci ildən etibarən Bakı şəhərində davam etdi. Bu illərdə Cavid yalnız mülliəm deyildi, o, insan ruhunun derinliklərinə işq salan, qəlibini və qəlemləndən süzülənləri böyük sevgi ilə insanlara təqdim edən bir sənətkardır. O vaxtdan tale ilə əl-əle vərək ədəbiyyatın hüdüdsüz şəmalarında öz qanadlarını açmağa hazır idi. Ömrünün sonrakı illərində Huseyn Cavid daha çox dramaturq kimi tanınmağa başladı. Onun fəlsəfi və tarixi faciələri, ailə-məşət dramları milli dramaturgiyaya yenilik getirdi, forma və üslub baxımında yeni bir mərhələnin başlanğıcını qoymuş. Bu əsərlər insan təbiətinin əzəli sualları üzərində düşünməyə, zülüm və edətsizliyin kökləri dərk etməyə yönəldirdi. Onun yazdığı her bir əsərindən Huseyn Cavidin ya-yanlışlılığı, sənətkarlığını, radikallığını, məhsuldar marhələsidir. Bu iller-

sefer edən Cavid 7 ay boyunca Berlinin zəngin mədəni və intellektual mühitində yaşayır. Bu dövr onun yaradıcılığına yeni bir nefes gətirir. Ziyalıların mənəvi iżtirablarını, cəmiyyətin təbdüllətlərini eksi etdirir bir-sıra sırası-lı və lirik-epik şeirler qələmə alır. Bu şeirler yalnız şəxsi hiss və düşüncələrin deyil, bütöv bir cəmiyyətin içində olduğu ziddiyətlərin, iżtirabların eks-səsəndəridir. Huseyn Cavidin Berlinde yazdığı əsərlər onun poetik və fəlsəfi düşüncələrinin da-ha da dərinleşdiriyini göstərir. O, insanlığın dərdlərini, mənəvi cöküşünü qələmə alaraq bəşəriyyətin yeganə çıxış yolunun birlik və mənəvi dir-çəlşələ oldugu-poe-tik dille tərennüm edir. Ümumiyyətə, 1920-1930-cu illər Huseyn Cavidin ya-radicalığının en məhsuldar marhələsidir. Bu iller-

ilham mənbəyinə çevirilir. 2022-ci ilde Huseyn Cavidin 140 illik yubileyi münasibəti-lə Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanınan sərəncam onun ədəbi irsinin əbədiyyətdən istifadə etməsi istiqamətində atılan böyüklər addim oldu. Bu sərəncama uyğun olaraq F.Köçəri adı-

na Respublika Uşaq Kitabxanası Cavidin fondda mövcud olan əsərlərini, haqqında yazılım kitabları və onun haqqında müxtəlif dövrlərdə çap olunmuş məqalələri bir araya toplayaraq oxuculara təqdim etdi. Bu təşəbbüs yalnız Cavidin irsinin gelecek nəsillərə ötürülməsi üçün deyil, eyni zamanda insan sənətkarlığının derinliliyinə nüfuz etmək istəyən hər kəs üçün bir xəzinədir. Huseyn Cavidin poeziyası və yaradıcılığı bir xalqın mədəni və tarixi yaddaşının sönməz məşəlidir.

Nəzrin ELDARQIZI,  
"Respublika".

## BMT-nin məlum dörd qətnaməsindən ikisində Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı əsaslar var



deydi.

**B**eynəlxalq hüququn norma və prinsiplərində də əks olunduğu kimi, deportasiya insanlıq əleyhinə cinayətdir. Qərbi azərbaycanlılara qarşı öten əsrə bir neçə dəfə mərhələlərlə insanlıq əleyhinə cinayətlər töredilib. Sonuncu deportasiya məhz 1987-ci ilin sonlarında doğru başlamışdır. Həmin ilin sentyabr-oktyabr aylarından etibarən soydaşlarına qarşı sixisdirilmələr, hücumlar, qarşılurmalar başladı, Qafan əhalisinin evlərinə hücumlar edildi.

Bu sözü AZERTAC-in sorğusuna cavab olaraq Qərbi Azərbaycanın sözçüsü - İcmanın İctimaiyyətə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdürü Ülviyyə Zülficar söyleyib. O bildirib ki, 1987-ci il noyabrın əvvəlində Qafandan azərbaycanlıların ilk deportasiyası baş verdi və onlar şəraitlə, insan daşmaq üçün nəzərdə tutulmayaq qatarlarda mindirlərək ötətə baba yurdlarından çıxarıldılar. Aradıca 1991-ci ilə dekabrın 5-də İrkutsk vilayətinin Tayşet rayonunun Şevcenko kəndində uzaq və yad biyadın dünyadan köçdü. Qəyed edək ki, 1956-ci il Martin 6-

deydi. Qərbi azərbaycanlılarının sistemli şəkildə deportasiyası hayata keçirildi. Soydaşlarımız rayon-rayon, şəhər-şəhər, kənd-kənd ən acımcıqlı şəraitde, soyuq havalarda cəmi bir neçə saat ərzində öz evlərinə piyada təkər etməye vəadə olundular. Deportasiya nəticəsində Qərbi azərbaycanlıları maddi, eləcə de qeyri-maddi mədəni ərsinə ağır zərbələr deyib, onlar mal-mülklərini itirdilər. Bu gün de soydaşlarımızın çıxıqları evlərin, kendlerin çoxu dağıdılıb və tək edilmiş veziyətdə qalmadı. Torpaqlarımız işgaldən azad edilərkən gördükümüz xarabalıqların, evlərin, yaşayış məntəqələrinin görüntüləri eynilə həmin kəndlərdədir", - deydi Ü.Zülficar virğulayıb.

O vaxtdan Huseyn Cavidin poeziyasının işi sənətkarlığına yüksəlmiş. Qərbi azərbaycanlıların fundamental, baza insan hüquqları pozulub. Onlar öz vətənlərindən zorla çıxarılmışlar. Ümumdünya İnsan Hüquqları Beyannamesinin 13-cü maddesinin ikinci bəndinə görə, onların geri qayıdış hüququ var. Bundan başqa, BMT-nin də məlum dörd qətnaməsindən ikisində Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı əsaslar var. Belə ki, 1993-cü ilde qəbul edilmiş 853 və 874 sayılı qətnamələrdə bölgədəki qac-qınların geri qayıtmamasına şərait yaratmaq tələb olunur.

İstanbul

Azərbaycan "SAHA EXPO 2024" Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisində təmsil olunur



ni keçirilməsinin ehəmiyyəti vurğulanaraq "SAHA EXPO 2024" sərgisinin peşəkarlıqla təşkil olunduğu qeyd edilib, qarşılıqlı maraq doğuran digər məsələlər etrafında fikir mübadiləsi aparılıb.

Onu da qeyd edək ki, "SAHA EXPO 2024" sərgisində 200-dən çox imzalanma mərasimi və 300-dən çox məhsulun təqdimati keçiriləcək. Sərgi təkər texnoloji yeniliklərə deyil, həm də imzalanmış əsas müqavilələrlə döqtələrə deyil. Bununla bağlı açıqlama veren Baykarın baş direktoru Haluk Bayraktar sərgide 6,2 milyard dollarlıq müqavilələrin imzalanacağını açıqlayıb. O deyib ki, bu səzis-lər 4,6 milyard dolları birbaşa ixrac müqavilələrindən ibarətdir.

Türkiyənin müdafiə sənayesi böyük bir addim atlığı və keçənlilik 5,5 milyard dollarlıq ixrac səviyyəsinə yaxınlaşdığını bildirən H.Bayraktar sərgide müsələsiz etdirilir. Mədafiə Sənayesi Nazirliyinin tabeliyində fealiyyət göstərən "Azərsilah" Mədafiə Sənayesi Holdingi" Qapalı Səhmdar Cəmiyyəti təmsil edir.



Mədafiə Sənayesi Nazirliyinin tabeliyində fealiyyət göstərən "Azərsilah" Mədafiə Sənayesi Holdingi" Qapalı Səhmdar Cəmiyyəti təqdim etdi stendlər, həmçinin nümayiş etdirilən digər müsələsilər və təqdim etdirilən döydərək kompliksiyelər, müasir atıcı silahlar, döydərək snayper tüfənglər, müxtəlif çaplı minaata, avtomatlar, iñi çaplı pulemyotlar, avtomatik top və qumbara-atalar, eləcə də həmin silahlara sursatlaşdırıb.

"SAHA EXPO 2024" 1200-dən çox firması, 29 universiteti ilə Türkiye'nin və Avropanın en böyük sənayə şirkəti olan "SAHA İstanbul" tərəfindən, Türkiye Respublikasının Prezident Administrasiyasının himayəsində, qardaş ölkənin bir səra nazirlikləri, eləcə də digər mərkəzi və hərbi dövlət qurumlarının təşəbbüsündən təqdim etdirilir. "SAHA EXPO 2024" sərgidən təqdim etdi stendlər, həmçinin nümayiş etdirilən digər müsələsilər və təqdim etdirilən döydərək kompliksiyelər, müasir atıcı silahlar, döydərək tüfənglər, zirehli texnika, təyyarələr, PUA-lar, sualtı qayıqlar, döydərək gələnlər, qardaş ölkənin və digər ölkələrin təqdim etdirilir. "SAHA EXPO 2024" sərgidən təqdim etdi stendlər, həmçinin nümayiş etdirilən digər müsələsilər və təqdim etdirilən döydərək kompliksiyelər, müasir atıcı silahlar, döydərək tüfənglər, zirehli texnika, təyyarələr, PUA-lar, sualtı qayıqlar, döydərək gələnlər, qardaş ölkənin və digər ölkələrin təqdim etdirilir. "SAHA EXPO 2024" sərgidən təqdim etdi stendlər, həmçinin nümayiş etdirilən digər müsələsilər və təqdim etdirilən döydərək kompliksiyelər, müasir atıcı silahlar, döydərək tüfənglər, zirehli texnika, təyyarələr, PUA-lar, sualtı qayıqlar, döydərək gələnlər, qardaş ölkənin və digər ölkələrin təqdim etdirilir. "SAHA EXPO 2024" sərgidən təqdim etdi stendlər, həmçinin nümayiş etdirilən digər müsələsilər və təqdim etdirilən döydərək kompliksiyelər, müasir atıcı silahlar, döydərək tüfənglər, zirehli texnika, təyyarələr, PUA-lar, sualtı qayıqlar, döydərək gələnlər, qardaş ölkənin və digər ölkələrin təqdim etdirilir. "SAHA EXPO 2024" sərgidən təqdim etdi stendlər, həmçinin nümayiş etdirilən digər müsələsilər və təqdim etdirilən döydərək kompliksiyelər, müasir atıcı silahlar, döydərək tüfənglər, zirehli texnika, təyyarələr, PUA-lar, sualtı qayıqlar, döydərək gələnlər, qardaş ölkənin və digər ölkələrin təqdim etdirilir. "SAHA EXPO 2024" sərgidən təqdim etdi stendlər, həmçinin nümayiş etdirilən digər müsələsilər və təqdim etdirilən döydərək kompliksiyelər, müasir atıcı silahlar, döydərək tüfənglər, zirehli texnika, təyyarələr, PUA-lar, sualtı qayıqlar, döydərək gələnlər, qardaş ölkənin və digər ölkələrin təqdim etdirilir. "SAHA EXPO 2024" sərgidən təqdim etdi stendlər, həmçinin nümayiş etdirilən digər müsələsilər və təqdim etdirilən döydərək kompliksiyelər, müasir atıcı silahlar, döydərək tüfənglər, zirehli texnika, təyyarələr, PUA-lar, sualtı qayıqlar, döydərək gələnlər, qardaş ölkənin və digər ölkələrin təqdim etdirilir. "SAHA EXPO 2024" sərgidən təqdim etdi stendlər, həmçinin nümayiş etdirilən digər müsələsilər və təqdim etdirilən döydərək kompliksiyelər, müasir atıcı silahlar, döydərək tüfənglər, zirehli texnika, təyyarələr, PUA-lar, sualtı qayıqlar, döydərək gələnlər, qardaş ölkənin və digər ölkələrin təqdim etdirilir. "SAHA EXPO 2024" sərgidən təqdim etdi stendlər, həmçinin nümayiş etdirilən digər müsələsilər və təqdim etdirilən döydərək kompliksiyelər, müasir atıcı silahlar, döydərək tüfənglər, zirehli texnika, təyyarələr, PUA-lar, sualtı qayıqlar, döydərək gələnlər, qardaş ölkənin və digər ölkələrin təqdim etdirilir. "SAHA EXPO 2024" sərgidən təqdim etdi stendlər, həmçinin nümayiş etdirilən digər müsələsilər və təqdim etdirilən döydərək kompliksiyelər, müasir atıcı silahlar, döydərək tüfənglər, zirehli texnika, təyyarələr, PUA-lar, sualtı qayıqlar, döydərək gələnlər, qardaş ölkənin və digər ölkələrin təqdim etdirilir. "SAHA EXPO 2024" sərgidən təqdim etdi stendlər, həmçinin nümayiş etdirilən digər müsələsilər və təqdim etdirilən döydərək kompliksiyelər, müasir atıcı silahlar, döydərək tüfənglər, zirehli texnika, təyyarələr, PUA-lar, sualtı qayıqlar, döydərək gələnlər, qardaş ölkənin və digər ölkələrin təqdim etdirilir. "SAHA EXPO 2024" sərgidən təqdim etdi stendlər, həmçinin nümayiş etdirilən digər müsələsilər və təqdim etdirilən döydərək kompliksiyelər, müasir atıcı silahlar, döydərək tüfənglər, zirehli texnika, təyyarələr, PUA-lar, sualtı qayıqlar, döydərək gələnlər, qardaş ölkənin və digər ölkələrin təqdim etdirilir. "SAHA EXPO 2024" sərgidən təqdim etdi stendlər, həmçinin nümayiş etdirilən digər müsələsilər və təqdim etdirilən döydərək kompliksiyelər, müasir atıcı silahlar, döydərək tüfənglər, zirehli texnika, təyyarələr, PUA-lar, sualtı qayıqlar, döydərək gələnlər, qardaş ölkənin və digər ölkələrin təqdim etdirilir. "SAHA EXPO 2024" sərgidən təqdim etdi stendlər, həmçinin nümayiş etdirilən digər müsələsilər və təqdim etdirilən döydərək kompliksiyelər, müasir atıcı silahlar, döydərək tüfənglər, zirehli texnika, təyyarələr, PUA-lar, sualtı qayıqlar, döydərək gələnlər, qardaş ölkənin və digər ölkələrin təqdim etdirilir. "SAHA EXPO 2024" sərgidən təqdim etdi stendlər, həmçinin nümayiş etdirilən digər müsələsilər və təqdim etdirilən döydərək kompliksiyelər, müasir atıcı silahlar, döydərək tüfənglər, zirehli texnika, təyyarələr, PUA-lar, sualtı qayıqlar, döydərək gələnlər, qardaş ölkənin və digər ölkələrin təqdim etdirilir. "SAHA EXPO 2024" sə

**"BURMA" Qapalı Səhmdar Cəmiyyəti**  
**BALANS HESABATI**

31 dekabr 2023-cü il tarixinə Maliyyə Hesabatları üzrə Şəhərlər və Qeydlər

Azərbaycan manatı ilə

	Qeyd	2023	2022
<b>AKTİVLER</b>			
Uzunmüddətli aktivlər			
Torpaqların yaxşılaşdırılması üzrə kapitallaşdırılmış xordar, binalar, tükilər və qurğular	124 278.89	41 906.87	
Məşəl və avadanlıqlar	214 378.41	183 946.08	
Nəqliyyat vasitələri	40 547.67	54 063.56	
Diger əsas vasitələr	44 052.30	31 352.12	
Yüksək texnologiya məhsulü olan hesablaşma texnikası	0.00	0.00	
<b>Cəmi uzunmüddətli aktivlər</b>	<b>423 257.27</b>	<b>311 268.63</b>	
<b>Qısamüddətli aktivlər</b>			
Ehtiyatlar	3 817 039.49	10 985.21	
Debitör borchalar	1 486 549.58	116 451.41	
Pul vasitələri və onların ekvivalentləri	143 411.90	22 619.26	
Kapitallaşdırılmış təqib aktivlər	0.00	0.00	
Gözləmədən kəndər xordar	0.00	0.00	
Diger aktivlər	412 248.77	303 120.21	
<b>Cəmi qısamüddətli aktivlər</b>	<b>5 859 249.74</b>	<b>453 176.09</b>	
<b>CƏMI AKTİVLƏR</b>	<b>6 282 507.01</b>	<b>764 444.72</b>	
<b>KAPITAL</b>			
Nizamnamə kapitalı	2 000.00	2 000.00	
Hesabat dövründə xalis mənfət	176 915.19	0.00	
Bölgədən çıxılmış mənfət (ədmənləməsiz zarar)	0.00	0.00	
Kapital ehtiyatları	0.00	0.00	
<b>CƏMI KAPITAL</b>	<b>178 915.19</b>	<b>2 000.00</b>	
<b>Qısamüddətli öhdəliklər</b>			
Kreditör borchalar	3 605 261.63	20 450.62	
Diger öhdəliklər	2 498 330.19	741 994.10	
<b>CƏMI QİSAMÜDDƏTLİ ÖHDƏLİKLƏR</b>	<b>6 103 591.82</b>	<b>762 444.72</b>	
<b>CƏMI ÖHDƏLİKLƏR</b>	<b>6 103 591.82</b>	<b>762 444.72</b>	
<b>CƏMI KAPITAL VƏ ÖHDƏLİKLƏR</b>	<b>6 282 507.01</b>	<b>764 444.72</b>	

"BURMA" Qapalı Səhmdar Cəmiyyəti

MƏNFIƏT VƏ ZƏRƏRLƏR HESABATI (xordalar funksiyaları üzrə)

Azərbaycan manatı ilə

	Qeyd	2023	2022
<b>Ümumi xordar</b>			
Malların taqdim edilməsinən gəlir	9 069 333.63	212 441.66	
• Perekond satışdan gəlir	8 785 817.61	212 441.66	
• Topdan satışdan gəlir	• 18 285.79	• 18 520.81	
İşlərin görələşdirilməsinən xidmətlərin göstərilməsindən gəlir	• 18 767.51	• 193 910.85	
Xarici vətənlərin manata nisbətən müsbət mənzərə forqı	271 153.56	0.00	
<b>Ümumi xordar</b>	<b>(8 599 836.00)</b>	<b>(326 056.40)</b>	
Malların taqdim edilməsi, iş gorüşməsi və xidmət göstərilməsi üzrə xordar	(8 485 778.33)	(244 327.83)	
• Öməkhaqqı və ona barədə tutulan ödəmələr	(346 632.83)	(70 454.93)	
• Səfəri vətənlər	(67 637.49)	(16 040.99)	
• Xəmir vətənlər	(7 269 589.45)	(81 750.68)	
• Mətaf daya	(81 048.91)	(4 786.01)	
• İcarə hasil	(124 822.17)	(35 000.00)	
• Yanaşma xordar	(3 271.26)	0.00	
• Su və kamalazlıca xordar	(1.586.48)	0.00	
• Rabita xordar	(8 442.18)	(1.405.55)	
• Bank idmətlər üzrə xordar	(65 333.42)	(2.696.27)	
• Reklam xordar	(369 075.35)	(17 265.12)	
• Büləvəstə malların təqdim edilmişisi ilə bağlı sahə xordar	(148 156.80)	(5 907.28)	
Amortizasiya ayırmaları, əsas vasitənin taqdim edilməsi və lağıt üzrə gələnlər üzrə xordalar	(81 889.50)	(75 026.74)	
Tutulmaların öncəki mənfət / (zorar)	(12 841.04)	0.00	
• Topdan satışdan gəlir	0.00	0.00	
Sığorta üzrə xordar	(3 654.50)	(3 755.60)	
Gələndən gələn vergilər və ya qüməklər	(3 672.63)	(2 816.15)	
Xarici vətənlərin manata nisbətən müsbət mənzərə forqı	(12 000)	(130.08)	
<b>Tutulmaların öncəki mənfət / (zorar)</b>	<b>469 497.63</b>	<b>(113 614.74)</b>	
Mənfət hesabına köməkçiyyət edilən Keçmiş illərin zorarı	(215 914.74)		
<b>Vergütötü maqsadlılıq üçün mənfət</b>	<b>253 582.89</b>		
Mənfət vergisi	(50 716.58)		
Gələndən çıxmamış digər xordar	(25 951.12)		
Hesabat dövrünün xalis mənfəti	176 915.19		

"BURMA" Qapalı Səhmdar Cəmiyyəti

PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HESABATI

Azərbaycan manatı ilə

	Qeyd	2023	2022
<b>Ömaliyyat fəaliyyətində yaranan pul vasitələrinin hərəkəti</b>			
Tutulmaların öncəki mənfət	469 497.63	0.00	
Mənfət hesabına köməkçiyyət edilən Keçmiş illərin zorarı	(215 914.74)		
<b>Vergütötü maqsadlılıq üçün mənfət</b>	<b>253 582.89</b>	<b>--</b>	
Mənfət vergisi	(50 716.58)		
Gələndən çıxmamış digər xordar	(25 951.12)		
Hesabat dövrünün xalis mənfəti	176 915.19	<b>0.00</b>	

"BURMA" Qapalı Səhmdar Cəmiyyəti

KAPİTALDA DÖYİŞİKLİKLER HESABATI

Azərbaycan manatı ilə

	Qeyd	2023	2022
<b>Ömaliyyat fəaliyyətində yaranan pul vasitələrinin hərəkəti</b>			
Tutulmaların öncəki mənfət	469 497.63	0.00	
Mənfət hesabına köməkçiyyət edilən Keçmiş illərin zorarı	(215 914.74)		
<b>Vergütötü maqsadlılıq üçün mənfət</b>	<b>253 582.89</b>	<b>--</b>	
Mənfət vergisi	(50 716.58)		
Gələndən çıxmamış digər xordar	(25 951.12)		
<b>Ömaliyyat aktiv və passivlarında döyişikliklər</b>	<b>176 915.19</b>	<b>0.00</b>	

"BURMA" Qapalı Səhmdar Cəmiyyəti

INVESTİSİYYA FƏALİYYƏTINDƏN YARANAN PUL VASİTLƏRİNİN HƏRƏKƏTİ

Azərbaycan manatı ilə

	Nizamnamə kapitalı	Hesabat dövründən xalis mənfəti	Övvəlki illər üzrə böllişdirilmiş anlı mənfət	Cəmi Kapital
<b>31 dekabr 2021-ci il tarixinə qədəq</b>	<b>2 000.00</b>	<b>00.00</b>	<b>00.00</b>	<b>2 000.00</b>
Hesabat dövrünün xalis mənfətə slava edilmişdir	--	--	--	--
Hesabat dövrünün xalis mənfətənən tökülmüş edilmişdir	--	--	--	--
<b>31 dekabr 2022-ci il tarixinə qədəq</b>	<b>2 000.00</b>	<b>00.00</b>	<b>00.00</b>	<b>2 000.00</b>
Hesabat dövrünün xalis mənfətə slava edilmişdir	--	176 915.19	--	176 915.19
Övvəlki illər üzrə böllişdirilmiş anlı mənfətə tökülmüş edilmişdir	--	--	--	--
<b>31 dekabr 2023-ci il tarixinə qədəq</b>	<b>2 000.00</b>	<b>176 915.19</b>	<b>00.00</b>	<b>178 915.19</b>

"BURMA" Qapalı Səhmdar Cəmiyyətinin Rehberlikləri:

Bizim fikrimizə hazırlı maliyyə hesabatları bütün eməkliyəli aspektlər baxımından "BURMA" Qapalı Səhmdar Cəmiyyətinin ("Cəmiyyət") 31 dekabr 2023-cü il tarixinə maliyyə vəziyyəti və həmin tarixdə başa çatan il üzrə maliyyə necələrinə və pul vasitələrinin hərəkəti Bəynalxalq Məlyə Hesabat Standardları ("BMHS") əvən olaraq düzgün eks etdirir.

**Auditin predmeti**

Cəmiyyətin maliyyə hesabatlarının aşaşıldıklarından ibarətdir.

-31 dekabr 2023-cü il tarixinə maliyyə vəziyyəti və ya qumluqda hesabatın təqdim etdiyi dərəcədən.

-həmin tarixdə başa çatan il üzrə manəftə və ya qumluqda hesabatın təqdim etdiyi dərəcədən.

-həmin tarixdə başa çatan il üzrə pul vasitələrinin təqdim etdiyi dərəcədən.

-həmin tarixdə başa çatan il üzrə maliyyə hesabatının təqdim etdiyi dərəcədən.

-həmin tarixdə başa çatan il üzrə maliyyə hesabatının təqdim etdiyi dərəcədən.

-həmin tarixdə başa çatan il üzrə maliyyə hesabatının tə

